

**EVDƏ QAL,
SAĞLAM QAL**

**İspaniya
mətbuatında
ölkəmizlə bağlı
geniş məqalələr
dərc edilib**



**Azərbaycan
Respublikası Yəmən
xalqına yardım edib**



Bax 6



İlham Əliyev

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 096 (6061) 11 iyun 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Xalqın çətin anlarının Prezidenti

Bax 2



*Prezident İlham Əliyev:
"Bu, bir daha onu göstərir
ki, xalqımız çətin dövrdə
birləşə, həmrəylik və birlik
göstərə bilir"*

**"Hər bir vətəndaş sosial
məsuliyyətini dərk etməli və
ona əməl etməlidir"** Bax 4



"Bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun". Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində "Koronavirus pandemiyasına..."

**Bax 4 "Milli şura"nın
"buğa problemi"**

Siyasət meydanında heç bir rola və təsir gücünə, eləcə də xalqın etimadına və dəstəyinə malik olmayan "milli şura" adlanan qondarma qurumda cəmləşən radikal ünsürlər özlərini işlə etməyə davam edirlər. Müəyyən müddətdir ki, dağıdıcı düşərgə təmsilçiləri xaricdən maliyyələşən, anti-Azərbaycan dairələr...



**Ramin Hacıli ermənilərə Bax 7
təxribat törədəcəyini vəd edib**



Koronavirus pandemiyasının qarşısının alınması, əsasən də vətəndaşların sağlamlıqlarının mühafizəsi üçün dövlətin gördüyü tədbirlər, xərclənən vəsaitlər, həyata keçirilən sosial və səhiyyə xarakterli layihələr bir daha sübut edir ki, bu siyasətin təməlinə insan amili və bu amilin dəyərləndirilməsi faktı...

**Bax 4 XİN: Etnik və dini zəmində nifrət, düşmənçilik və
dözümsüzlük Ermənistanın siyasətinin əsasını təşkil edir**

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən son açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarı



**Əli Kərimli
partiyadaşına niyə
və necə uduzdu?**




Bax 13

**"Ümummilli Liderin
siyasi rəhbərliyə
qayıdışı bizim
unudulmayacaq
keçmişimizdir"**



Bax 5

**Çempionlar
Liqası qayıdır:
Tarixlər və
məkan bəllidi**



Bax 16

Xalqın çətin anlarının Prezidenti

Prezident İlham Əliyev: “Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir”

“Bu dövr ərzində bir daha demək istəyirəm ki, Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən özünü güclü dövlət kimi göstərdi, iqtisadi sahədə güclü dövlət kimi göstərdi, sosial sahədə güclü dövlət kimi göstərdi. Göstərdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Onu da bildirməliyəm ki, bu dövr ərzində aparıcı beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik, biz kredit istəmirik. Ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit ala bilərik, bizə məqbul olan şərtlərlə. Ona görə bütün parametrlər üzrə Azərbaycan liderlik göstərib. Bu liderlik artıq regionumuzun çərçivələrindən çoxdan çıxıb”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib. Ancaq bu yerdə bu realığı döndərməyə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin son 17 ilində özünü dəfələrlə təsdiqləyib. Və təsdiqləyib ki, bu gün həyata keçirilən uğurlu siyasət, məhz Ümummilli Lider Heydər Əliyev siyasətini davamıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdə çıxış edərək, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Bəli, budur əsl siyasət, budur hər bir vətəndaşın Prezidenti olmaq!

“Vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”

Dövlət başçısı həftə sonu tətbiq olunan karantin rejimindən danışaraq vətəndaşları məsuliyyətli olmağa səsləyib: “İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsek xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracaq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bellidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük



məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdurur, onları və özünün həyatını risk altına ata bilər. Koronavirus yoxa çıxmayıb və yoxa çıxmıyacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır”.

“Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir”

Dövlət başçısı çıxışı zamanı hər bir sahədə xalqımızın həmrəylik və birlik nümayiş etdirdiyini bildirib: “Bildiyiniz kimi, mənim təşəbbüsümle Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılıbmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötürüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu

dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxıb gələk”.

“Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır”

“Onu da bildirməliyəm, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır”-deyən dövlət başçısı bütün bunları qabaqlayıcı tədbirlər nəticəsində əldə olduğunu deyib: “Qabaqlayıcı bütün tədbirlər elə görüldü ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıb. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir

və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilib. Minlərlə insan xaricdən təlimli edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilir. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun”.

“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırır, özü də bir neçə dəfə”

Dövlət başçısı onu da deyib ki, məhz atılan uğurlu addımların və görülən tədbirlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırır: “Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsədüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirə qaynaqlanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırır, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımı məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər”.

“Düşünülmiş siyasət, xalqa iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”

“Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqa iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”. Bu fikirləri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.

Dövlət başçısı, həmçinin Operativ Qərargah, İcbari Tibbi Sığor-ta Agentliyi və TƏBİB, yeni zamanda həkimlərin fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirib: “Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecəgündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.

“Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”

Dövlət başçısı bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı vəziyyətin Azərbaycanda hədəflərə ardıcılıqla çatdığını, insan tələfatının az olduğunu, lakin işğalçı ölkə Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşildiyini vurğulayıb: “Ona görə dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcılıqla, məqsədyönlü şəkildə çatıb. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alırsam, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.

Bəli, bütün bu görülən tədbirlər bir daha dövlət başçısının xalqına olan məhəbbəti və qayğısıdır. Bugün ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasəti bunu sübutdur. Və bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipulyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələr və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını mənəsisiz və əsassızdır. Bəli, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır.

RƏFİQƏ KAMALQIZI

YAP İcra Katibliyində videokonfrans formatında tədbir keçirilib



layihə çərçivəsində 21 234 ailəyə ərzaq yardımı çatdırılıb. Həmçinin, YAP könüllüləri Heydər Əliyev Fondunun 33 355 ailəyə ərzaq yardımlarını paylayıblar.

“Bütün dünyanın göstərdiyi təcürbə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun. Koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətən-

masına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırımlıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Tədbirdə daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək ölkəmizdə koronavirusla mübarizə ilə bağlı səhiyyə sisteminin gücləndirilmiş iş rejimində çalışdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bir sıra dövlət xəstəxanalarının sırf bu prosesə cəlb olunması, modul tipli xəstəxanaların açılması, laboratoriyaların yaradılması, qoruyucu vasitələr istehsal edən müəssisələrin açılması və s. tədbirlər bu baxım-

İyunun 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, dünyada tüğyan edən koronavirus pandemiyası (COVID-19) həm dövlətlərin, həm cəmiyyətlərin, həm də insanların həyatına ciddi şəkildə öz təsirini göstərib. Onun sözlərinə görə, bu gün bütün dövlətlərin gündəliyində ən aktual məsələ pandemiya qarşı mübarizə ilə bilavasitə əlaqədardır. Təbii ki, Azərbaycan hökuməti də bu mənada istisna deyil. Azərbaycanda da COVID-19 pandemiyası yayıldığından hökumətin başlıca vəzifələrindən biri pandemiya ilə mübarizənin aparılmasından ibarətdir.

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə özünü biruzə verən ən vacib cəhətlərdən biri böyük humanizmdir və Prezident İlham Əliyevin siyasətində bunu aydın şəkildə görmək mümkündür: “Hazırkı şəraitdə insanların sağlamlığı və pandemiyanın iqtisadiyyata vurduğu zərbə aradan qaldırılır. Prezidentimizin qeyd etdiyi kimi, bizim həyata keçirdiyimiz siyasətlə əlaqədar olaraq insanların sağlamlığının qorunması ilə pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması arasında seçim etmək lazım gələrsə, bizim üçün əsas olan insanların sağlamlığıdır. Məhz bunun nəticəsində Azərbaycanda pandemiya qarşı aparılan mübarizə daha müsbət nəticələr verib. Bu gün dünyada pandemiya yoluxanların sayı 7 milyondan, onun qurbanlarının sayı isə 400 min nəfərdən çoxdur. Dünyada hər 1 milyon nəfərə pandemiya qurbanlarının sayı təxminən 440 nəfərdir. Azərbaycanda isə bu göstərici dünya göstəricisindən 5 dəfədən azdır. Bu müsbət nəticə Prezidentimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi siyasətin ifadəsi-

dir”.

Azərbaycan hökumətinin koronavirusla mübarizə çərçivəsində gördüyü işləri təhlil edən Əli Əhmədov söyləyib ki, burada birinci amil yoluxma hallarının qarşısının alınmasında qabaqlayıcı tədbirlərin əhəmiyyətidir. Belə ki, mart ayından etibarən karantin rejimi, məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxma da artım çox olmayıb. Bununla da, ölkədə epidemioloji vəziyyətə nəzarəti həyata keçirmək mümkündür.

Digər istiqamət isə, virusa yoluxmuş insanların müalicəsi ilə bağlıdır. Baş Nazirin müavini deyib ki, ölkə Prezidentinin tapşırığı ilə yaradılmış müasir səhiyyə infrastrukturuna virusa yoluxmuş insanların müalicəsi üçün səfərbər edilib.

Əli Əhmədovun sözlərinə görə, pandemiya ilə mübarizədə məhdudlaşdırıcı tədbirlərlə əlaqədar insanların sosial müdafiəsi gücləndirilməsi də vacib amillərdən biridir. Bu istiqamətdə böyük layihələrin həyata keçirildiyini deyən Əli Əhmədovun fikrincə, bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı virusa yoluxmanın qarşısını da alır.

O qeyd edib ki, Yeni Azərbaycan



can Partiyası da sosial layihələrdə fəal iştirak edib. Belə ki, YAP Koronavirusla Mübarizə ilə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb. Bunun 230 min manatı partiyanın hesabından, 300 manatı isə YAP-ın strukturlarında çalışanların bir aylıq əmək haqlarından ianə edilib. Eləcə də, YAP-ın könüllüləri 7770 ailə qoruyucu tibbi vasitələrdən çatdırıblar. 13 234 ailəyə isə YAP və onun yerli strukturlarının maddi dəstəyi ilə ərzaq yardımı edilib. Bununla yanaşı ƏƏSMN-lə birgə

daşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırıl-

dan önəmlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə çıxışında pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov koronavirusla mübarizədə Azərbaycan həkimlərinin fədakarlığından bəhs edib, vətəndaşları verilən tövsiyələrə əməl etməyə çağırıb.

Əli Əhmədov: “Hər bir vətəndaş sosial məsuliyyətini dərk etməli və ona əməl etməlidir”



“Bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun”. Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans formatında keçirilən tədbirdə deyib.

Əli Əhmədov bildirib ki, koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir.

“Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

“Milli şura”nın “buğa problemi”

Siyasət meydanında heç bir rola və təsir gücünə, eləcə də xalqın etimadı və dəstəyinə malik olmayan “milli şura” adlanan qondarma cəmləşən radikal ünsürlər özlərini ifşa etməyə davam edirlər. Müəyyən müddətdir ki, dağıdıcı düşərgə təmsilçiləri xaricdən maliyyələşən, anti-Azərbaycan dairələr tərəfindən idarə olunan internet TV kanalları vasitəsilə yalanlar tirajlayır, bununla da həqiqətləri təhrif edərək ictimai rəyi çəşdirməyə çalışırlar. Məqsəd Azərbaycanın uğurlarının, müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaqdır. Çünki onlar ölkəmizin inkişafından, respublikamızın qüdrətinin daha da artmasından, Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyinin mövcudluğundan narahat olan erməni lobbisinin, ermənipərəst dairələrin maddi dəstəyi və siyasi sifarişləri əsasında hərəkət edirlər. Təbii ki, heç bir nəticə verməyən bu qarayaxma kampaniyası hər zaman iflasa düşər. Çünki radikal ünsürləri tarixin tozlu arxivinə göndərmiş Azərbaycan xalqı ölkəmizdə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir, vətəndaş-dövlət birliyinin pozulmasına xidmət edən bu cür cəhdləri qətiyyətlə rədd edir.

“Milli şura”da toplaşmış antimillilərin “fəaliyyət”ini və mahiyyətini əks etdirən məqamlardan biri onların son zamanlar adını “videoiclas” qoyduqları virtual toplantılarda sərgilədikləri davranışlardır. Belə qeybət xarakterli, qeyri-ciddi fikirlərin tüğyan etdiyi “iclas”larda səsləndirilən fikirlər onların xalq, ölkə və dünya üçün mühüm əhəmiyyətə malik olan məsələləri müzakirə etmək iqtidarında olmaqlarını, siyasi dünya görüşlərinin təhqir, böhtan xarakterli və mənəvi dəyərlərdən uzaq düşüncələrdən ibarət olduğunu göstərir. Bu reallığı əks etdirən bir neçə nümunəyə nəzər yetirək.

Əvvəla, “milli şura” adlı qondarma siyasi dərnəyin sədri Cəmil Həsəni sonuncu “videoiclas”da hakimiyyətin təşəbbüsü ilə həyata keçirilən siyasi dialoq prosesinə qoşulan partiyaların ünvanına təhqiramiz ifadələr söyləyib. Bu, hər şeydən əvvəl, iki məqamdan xəbər verir. Birincisi, Cəmil Həsəni və onun radikal düşərgədəşləri siyasi sistemin inkişafına xidmət edən dialoq prosesini qiymətləndirmək qabiliyyəti və iqtidarında deyillər. Çünki bu təşəbbüs dağıdıcı deyil, konstruktiv xarakter daşıyır, milli maraqlara xidmət edir, siyasi münasibətlərin inkişafı istiqamətində yeni imkanlar yaradır. Radikal müxalifət üçün isə “milli maraqlar” anlayışı yaddır, onlar bütün imkanlarını Azərbaycanda xaos, vətəndaşla dövlət arasında etimadsızlıq yaratmağa səfərbər ediblər. İkincisi, okeanın o tayında oturan “siyasi nağıl”lar söyləyən Cəmil Həsənin siyasi dialoq prosesində iştirak edən partiyalara yönəlik



Siyavuş Novruzov YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

qeyri-etik, təhqir xarakterli fikirləri onun siyasətində radikalaların mənəvi dünyagörüşünün, siyasi əxlaqının hansı səviyyədə olduğunu göstərir. Qərəzi və hikkəsi səbəbindən prosesləri düzgün təhlil edə bilməyən bu antimillilərin “müzakirə”si elə bu cür mənəviyyatdan uzaq yanaşmalardan ibarətdir.

“Milli şura”nın sonuncu “videoiclas”ını bəzəyən məqamlardan biri isə Cəmil Həsənlidən eşitdiyi lətifənin təsirindən ayılı və oyana bilməyən Gültəkin Hacıbəylinin qeyri-ciddi fikirləri oldu. O, bəhs olunan “toplantı”da qəfildən, özü də yersiz və mənasız şəkildə “buğa əhvalatı”ndan bəhs etməyə, inək ilə buğa arasında müqayisə aparmağa başladı. Belə bir fikir söyləmək, bu cür müqayisə aparmaq zərurətinin nədən qaynaqlandığı aydın olmasa da, hər halda, “siyasi məsələlərin müzakirəsi”nə həsr olunmuş “iclas”ın gündəliyinin inək və buğa arasındakı fərqi müəyyənləşdirməsi üzərində köklənməsi normal görünür. Elə buna görə də G.Hacıbəylinin məlum fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən istehza ilə qarşılandı, lağ obyektinə çevrildi.

Hər halda, özünü cəmiyyətə “siyasətçi” kimi təqdim edən bir şəxsin adını “iclas” qoyduqları virtual yığıncaqda müzakirə edəcəyi məsələ “buğa problemi”, inək-buğa müqayisəsi olmalıdır. Bu, təkə nəvbəti özünüifşa deyil, eyni zamanda, həmin insanın timsalında radikal düşərgə təmsilçilərinin siyasi dünyagörüşünün hansı düşüncələrlə “zəngin” olmasından xəbər verir. Sözügedən fakt həm də onun göstəricisidir ki, ölkə və dünya gündəminə dair kifayət qədər ciddi, mühüm əhəmiyyətə malik olan məsələləri təhlil və müzakirə etmək qabiliyyətinə malik olmayan “milli şura” gündəmi “yeni” və “fərqli” məsələlərlə “zənginləşdirmək”, özəlirəxas müzakirələrlə meydana çıxmaq düşüncəsindədir. Amma bütün hallarda bu məsələ “inəklə buğa arasındakı fərq problemi” və ya “buğa axtarışı” olmalıdır. İctimai rəyin “milli şura”nın “buğa problemi”nin müzakirəsinə ehtiyacı yoxdur, çünki hər halda, “buğa axtarışı” onların öz daxili “siyasi gündəliyi”ni təşkil edən məsələlərdəndir.

Bütövlükdə, “milli şura” adlı qondarma qurumun “videoiclas”larında səsləndirilən ifadələr, müzakirə forması, irəli sürülən fikirlər bir daha radikal düşərgədə cəmləşənlərin ciddilikdən və millilikdən uzaq göluntüsünü aydın surətdə əks etdirir. Necə deyirlər, faktlar ortadadır, əlavə sözə və şərhə ehtiyac yoxdur.

XIN: Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistanın siyasətinin əsasını təşkil edir

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən son açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarır. Ənənəvi əsassız iddialar səsləndirməklə Ermənistan beynəlxalq birliyi yanıltmaq, diqqəti öz irqçi siyasətindən və nifrət zəminində törətdiyi cinayətlərdən - Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun qeyri-qanuni hərbi işğalından, təcavüz zamanı yüz minlərlə azərbaycanlının hüquqlarının və əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından yayındırmaq məqsədi güdür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb. Bəyanatda, həmçinin deyilir: “Azərbaycana qarşı müharibəni başladığına və beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbir hissəsini zəbt etdiyinə görə tam məsuliyyət daşıyan, işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirən, münəviyyə zamanı digər ağır cinayətlər törədən, irqçi ideologiyayı müdafiə edən, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) sayılı qətnamələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, habelə digər beynəlxalq təşkilatların qərar və sənədlərinə açıq-aşkar laqeydlilik göstərən Ermənistan özünün davamlı şəkildə pozduğu standartlar və dəyərlərlə başqalarını ittiham



edə bilməz.

Ermənistan bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları ölkədən qovmaqla monoetnik ölkəyə çevrilmişdir. Ermənistan etnik cəhətdən homogen ərazilər yaratmaqla bağlı eyni siyasət və təcrübəsini, bütün qeyri-ermənilərin qovulduğu və oyuncaq rejimini yaratdığı Azərbaycanın işğal edilmiş ərazilərinə də tətbiq edib.

Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistanın siyasətinin əsasını təşkil edir və bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluğa” aşkar inamının sübutudur. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın bu cür iyrenc fikirləri açıq şəkildə təbliğ etməsinə öz etirazını bildirib və Ermənistanda hökm sürən dözümsüzlük ruhu, bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı ciddi narahatlığını ifadə edib.

Ermənistan insan hüquqları standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına münasibətdə riyakarlıq və seçici yanaşmasına son qoymalı, eyni Məhkəmənin “Çıraqov və

digərləri Ermənistanə qarşı” adlı 2015-ci il 16 iyun tarixli qərarının icrasına başlamalıdır. Məlum olduğu kimi, Avropa Məhkəməsinin Böyük Palatası təqdim olunan sübutları araşdıraraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş əraziləri üzərində nəzarəti həyata keçirdiyini təsbit etmiş, bu ölkənin azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını bildirmiş, onların işğal olunmuş ərazilərdəki evlərinə və doğma yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq etmişdir.

Münəviyyənin davam etməsinin və bunun nəticəsində bölgədə gərginliyin ara-sıra artmasının başlıca səbəbi Azərbaycan ərazilərinin qanunsuz işğalı və Ermənistanın bu vəziyyəti möhkəmləndirmək cəhdləridir. İlk növbədə, Ermənistanın təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, yeni, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması, yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqları və əsas azadlıqlarının, o cümlədən onların evlərinə, mülklərinə geri qayıtmaq hüququnun təxirə salınmadan təmin edilməsindən sonra sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür.”

“Ümummilli Liderin siyasi rəhbərliyə qayıdışı bizim unudulmayacaq keçmişimizdir”



demışəm, hələ koronavirusdan daha əvvəl demışəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə,

qədər ancaq böyük ürək sahibləri, böyük şəxsiyyətlər, böyük zəka və gələcəyi görmək qabiliyyətinə malik olan insanlar - sərkərdələr, dahilər qalxa bilər. Çünki onlar həmin ucalığın fəth olunması yollarını əvvəlcədən müəyyənləşdirəməyə qadir olan şəxsiyyətlərdir.

-1993-cü ilin iyun hadisələrinin hansı siyasi-ictimai səbəblərdən baş verdiyini deyə bilərsiniz?

- Ümummilli Lider Heydər Əliyev oğlunun siyasi rəhbərliyə ikinci qayıdışı bizim yaxın və unudulmayacaq keçmişimizdir. Biz hamımız o günlərin şahidiyik. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.

Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Biz, bilirik ki, Onun yenidən siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkənin bütün sütunları laxlamışdı. Vəziyyət çətin olsa da, ondan çıxış yolu da vardı. Bu da Böyük Öndər Heydər Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə bacarığı idi. Xalq da bunu bildiyindən bu sonuncu ümidsizlikdən möhkəm yapışmış, Onu təkidlə siyasi olimpa gətirmişdi. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı.

Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə normal iş və yaşayış atmosferi bərqərar olana kimi Ümummilli Liderimiz gecə-gündüzlü çalışdı. Həm ölkəmiz dünyanın siyasi mənzərəsində öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının tam hüquqlu üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını məhz o böyük şəxsiyyətin yaratdığı stabillik sayəsində mümkün oldu. Əsrin ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz o böyük şəxsiyyətin iştirakı ilə qoyulmuşdu.

Dünya siyasətində öz çəkisi ilə seçilən Ulu Öndər iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verirdi. O, həmişə bildirirdi ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri kimi

dəmir yolunda da bu illər ərzində bir çox nəhəng işlərin görülməsi məhz onun qayğısı və nəzarəti sayəsində mümkün olmuşdu. Bəli, böyük siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə yenidən qayıtması tarixi bir şans idi. Biz hamımız yaxın tarixin həm müşahidəçiləri, həm də iştirakçılarıyıq. Bu hadisələr bizim gözümlərin qarşısında baş verib. Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtmaqla, əslində, ölkəmizi sürükləndiyi uçurumdan xilas etdi. Bir tərəfdən xarici düşmənlə üz-üzə qalan ölkəmiz, eyni zamanda daxildəki səriştəsiz rəhbərlərin ucbatından biganəlik burulğanına yuvarlanmışdı.

Artıq bunlar arxada qalıb. Gəniş mənada Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda müstəqil dövlətçiliyin möhkəm əsaslarının yaradılması milli qurtuluşun məntiqi yekunu və qanunauyğun nəticəsi kimi mühüm siyasi-tarixi hadisədir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda Böyük qurtuluşun banisidir. Böyük Qurtuluş ölkəmizin xilasının etibarlı təminatı və möhkəm təməlidir. Əslində Azərbaycanda müstəqil dövlətin böyük təməlləri Böyük Qurtuluşla atılmışdır. Böyük Qurtuluş müstəqil Azərbaycanın böyük dayağıdır. Heydər Əliyevin müstəqil dövlətçilik təliminin həm başlanğıc mərhələdəki mübarizələri, həm də gələcək böyük mübarizələr üçün ilhamverici və hərəkətverici qüvvəsi Böyük Qurtuluşdan ibarətdir. Böyük Qurtuluş isə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana Böyük Qayıdışından doğmuşdur. Vətənə Böyük Qayıdış ölkənin xilasının siyasi-ideoloji əsasıdır, mükəmməl təcrübələrindən, Böyük Qurtuluş isə xilaskarlıq hərəkatının xalq və dövlət səviyyəsində geniş miqyasda, qətiyyətlə və ardıcılıqla həyata keçirilməsindən doğulmuşdur. Böyük Qayıdış Böyük Qurtuluşun mükəmməl laboratoriyası, böyük təməlidir. Böyük Qurtuluş isə milli dövlətçilik təliminin startıdır. Ona görə də haqlı olaraq 15 iyun Böyük Qurtuluş günü həm də Milli Qurtuluş günü kimi qeyd olunur.

İnkişaf etmiş müstəqil Azərbaycan Böyük Qayıdışın və Milli Qurtuluşun böyük bəhrəsidir. Artıq müstəqil Azərbaycan Böyük Quruculuq ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyönlü, ardıcıl fəaliyyəti ilə özünün yüksək inkişaf səviyyəsinə görə ərazi etibarilə kiçik Azərbaycan dünyanın böyük dövlətlərinin cərgəsinə çıxarılmışdır. Transqafqaz əhəmiyyətli bütün böyük layihələrin demək olar ki, hamısının əsas müəllifi, baş memarı Azərbaycandır. Bu, böyük layihələrin iştirakçıları bizim müttəfiqlərimiz, dostlarımız, tərəfdarlarımızdır. Dövlət başçısı səviyyəsində beynəlxalq miqyasda həyata keçirilən və Azərbaycanda cəmiyyət həyatının

bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, kompleks proqramların əsasında müstəqil Azərbaycan dövlətinin tərəfdarları artmış, beynəlxalq nüfuzu çox yüksəlmişdir. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi Böyük Qayıdışın və Milli Qurtuluşun böyük təntənəsidir. Geniş mənada bütün yönələri ilə inkişaf etmiş Azərbaycan dövləti Böyük Qurtuluşdan doğan müstəqil ölkədir. Azərbaycanın tərkibində xüsusi inkişaf yolu keçmiş Naxçıvan Muxtar Respublikası Böyük Qayıdışın və Milli Qurtuluşun etibarlı dayağıdır. Böyük Qurtuluşdan Azərbaycan Respublikasının böyük gələcəyinə günəş doğur.

Bütövlükdə Azərbaycan Respublikası Ulu Öndər, görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin realıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək hazırda böyük sabahlara doğru qətiyyətlə addımlayır. Milli qurtuluşdan başlanan yollar böyüyür, genişlənir və sürətlə inkişaf edir. Milli Qurtuluş - milli dirçəlişin, azərbaycançılıq məfkurəsinin möhkəm və etibarlı bünövrəsi kimi böyük gələcəyə yol açır. Bu mənada Milli Qurtuluş - müstəqil Azərbaycanın milli oyanışının doğan günəşidir. İnkişaf etmiş müstəqil Azərbaycan milli Qurtuluşun parlaq nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atdığı qətiyyətli və düşünülmüş addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirmişdir. Məqsədyönlü dövlət siyasəti Azərbaycanı neinki dünyada tanıtmış, beynəlxalq miqyasda müasir inkişafın və birgəyaşayışın nümunəsi olan bir ölkə səviyyəsinə qaldırmışdır. Bu gün Azərbaycan möhkəm sabitlik və hərtərəfli inkişaf üstündə qurulmuş və inkişaf etmiş ölkə kimi tarixi yolunu inamla davam etdirir.

Əlbəttə ki, bütün bunların əsasında Ulu Öndərin hakimiyyətə qayıdışı ilə başlayan Milli Qurtuluş dayanır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəslə bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanaçaq.

Mən bir daha fürsətdən istifadə edərək, dünyanın hər yerində olan azərbaycanlılarımızı bu bayram münasibəti ilə təbrik edir, uğurlar arzulayıram!

RƏFİQƏ KAMALQIZI

Müsahibimiz AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəylidir

- İsa müəllim, bu günlər Azərbaycan xalqı 15 İyun Milli Qurtuluş Günü ərəfəsindədir. Sizcə, məlum iyun hadisələri dövlətçilik tariximizdə hansı dönüş nöqtəsinə səbəb oldu?

- İlk növbədə, belə bir şərəfli tarixi gün münasibəti ilə xalqımızı təbrik edirəm. Söz yox ki, bu bayramı bütün dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının baş verdiyi bir zamanda qeyd edirik. Lakin bu faktı da vurğulamaq lazımdır ki, ən inkişaf etmiş ölkələr belə bu virusun ağır fəsadları qarşısında zəif, naəlac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımları uğurlu nəticələr verməkdədir. Bu gün Azərbaycan xalqı və dövləti, belə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər edərək bugünkü müsbət nəticəyə nail olundu - ən az insan tələfatı. Dövlət başçısı, həmçinin, bu virusun qarşısını almaq üçün “Evde qal” kampaniyasına əməl edən əhalinin üzələdiyi sosial və iqtisadi problemlər də həll edilməsi üçün həftə ərzində keçirdiyi bir videomüşavirə və bir videoiclasda bu məqamlara toxunuldu və onların yoluna qoyulması üçün həqiqətən çox böyük addımlar atıldı. Belə ki, Prezidentin tapşırığı ilə dövlətdən yardım alan insanların sayı birdən-birə 3 dəfə artırılaraq, 200 mindən 600 minə çatdırıldı. Bu, o deməkdir ki, faktik olaraq, ehtiyacı olan heç kim bu yardımdan kənarda qalmayacaq. Dövlət göstərdi ki, məqsəd real olaraq hər şeydən üstün tutduğu vətəndaşı yaranan problemlərin qarşısında tək qoymamaqdır. “Mən bunu dəfələrlə

onu da edirik”, - deyər cənab İlham Əliyev videoiclas zamanı vurğulamışdır. Bütün bunları xalqımız görür və həmişə də öz Prezidentinin yanında.

15 iyun Ümummilli Liderin siyasi rəhbərliyə qayıdışı...

Qaldı ki, 15 iyun hadisələrinə, Ümummilli Liderimiz Heydər Əliyev məhz 27 il əvvəl iyunun 15-də yenidən siyasi rəhbərliyə qayıdışı ilə uçuruma yuvarlanmaqda olan ölkəmizi bir çox bəlalardan xilas etdi. Əbəs deyil ki, bu hadisə haqqında danışarkən, 15 iyunun Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazıldığı xüsusilə vurğulanmaqdadır.

Ona görə də, hesab edirəm ki, bu əlamətdar gündə tarixə qısa ekskurs etmək zərurəti var. Kimsəyə sirr deyil ki, qayıdış ərəfəsi ölkə idarəolunmaz bir həddə çatmışdı. Xatırlayırsınızsa, o vaxt respublikanın bir qrup ziyalı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və partiya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən Ulu Öndər Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Həmçinin, düşünürəm ki, dahi şəxsiyyətlərin həyat yolları da özlərinə oxşayır. Yeni onlar heç kəsin keçmədiyi yollarla getməyə üstünlük verir və iradələri, qətiyyətləri sayəsində öz istəklərinə çatırlar. Bu mənada, XX əsrin ən böyük simalarından biri, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev oğlu Əliyevin həyatı da mübarizələrdən, xalqına, dövlətinə xidmətdən keçdiyi üçün həmin zirvələrə qalxan daim yüksəlişli dağ yollarına bənzəyir. Bu yolları isə zirvəyə

İspaniya mətbuatında ölkəmizlə bağlı geniş məqalələr dərc edilib



İspaniyanın böyük oxucu kütləsinə malik “Diplomacia Siglo XXI” (Diplomatiya XXI əsr) jurnalının may buraxılışında ölkəmizlə bağlı geniş məqalələr dərc edilib. AZƏRTAC xəbər verir ki, “Biz birlikdə güclüyük! - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev” sərəlvhəli məqalədə bütün dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda Azərbaycan dövləti başçısının problemə strateji baxışı və risklərin zamanında dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları nəticəsində ölkəmizdə təxirəsalınmaz effektiv addımlar atılması barədə ətraflı məlumat yer alıb.

Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Biz birlikdə güclüyük!” çağırışı altında qısa müddət ərzində respublikamızda həyata keçirilən qabaqlayıcı tədbirlər,

genişmiqyaslı və məqsədyönlü fəaliyyət təqdir olunur.

Məqalədə xüsusi vurğulanır ki, Prezident İlham Əliyevin çağırışı və sədrliyi ilə Türkdilli Dövlətlərin



Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi, Ümumdünya Səhiyyə Təşkilatına və Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv-dövlətləri üçün maliyyə dəstəyinin ayrılması ölkəmizin regional və global miqyasda koronavirus pandemiyasına qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verməsinin, Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş olmasının təzahürüdür.

“Şuşanın işğalından 28 il ötür...” başlıqlı məqalədə isə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində yüzlərlə dinc sakinin öldürüldüyü və əsir götürüldüyü, Azərbaycan xalqının maddi-mədəni və mənavi irsinə ağır zərbə vurulduğu barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, təcavüzkar ölkə Ermənistan beynəlxalq humanitar hüququn tələblərini kobudcasına pozaraq, Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan xalqının tarixi-mədəni irsinin məhv edilməsi və şəhərin mədəni simasının dəyişdirilməsinə yönələn qanunsuz əməllərini bu gün də davam etdirir.

Vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq platformalardan verdiyi bəyanatlarla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın qətiyyətli mövqeyini, Qarabağ

ğın Azərbaycanın ayrılmaz hissəsi olduğunu daim dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Məqalədə ötən il Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Prezident İlham Əliyevin çıxışından sitat gətirilərək, “Qarabağ - Azərbaycandır və nida işarəsi!” ifadəsi xüsusi olaraq vurğulanır.


Nəfis tərtibata malik “Diplomatiya XXI əsr” jurnalı böyük oxuyucu kütləsinə və xüsusi nüfuza malik olmaqla yanaşı, İspaniyanın dövlət orqanları, xüsusilə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər, habelə İspaniya Krallığının Latin Amerikası ölkələrindəki səfirlikləri arasında geniş yayılır.

Azərbaycan Respublikası Yəmən xalqına yardım edib

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun Kral Salmanın Humanitar Yardım və Dəstək Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə ünvanladığı məktuba cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 25 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.

Məlumat üçün bildirmək istərdik ki, BMT-nin hesablamlarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min



şəxs isə kəskin aclıqdan əziyyət çəkir. 3,3 milyon məcburi köçkünə olan ölkədə əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır. Cari il ərzində Yəməndə humanitar ehtiyaclarının qarşılınması, o cümlədən COVID-19 pandemiyası ilə mübarizənin aparılması üçün 2 milyard ABŞ dolları həcmində vəsaitə ehtiyac duyulduğunu elan edən BMT müvafiq yardımın göstərilməsi üçün üzv dövlətlərə və beynəlxalq təşkilatlara çağırışlar etmişdir.

Ermənistan ŞOKDA: Koronavirusdan ölənlərin sayı 304-ə çatdı

İyunun 10-da Ermənistanda koronavirus infeksiyası hallarının sayı 425 artaraq 14 103-ə çatıb. SİA Ermənistanə məxsus mətbuat şəhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bu ölkədə ölənlərin sayı 13 nəfər artaraq 304-ə çatıb.

Məlumatda qeyd olunur ki, ölənlər arasında birbaşa koronavirus nəticəsində ölənlərin sayı 227 nəfərdir. Həmçinin bildirilir ki, gün ərzində şübhəli bilinənlər arasında 1751 sınaq testi keçirilib.



Tacikistan səfiri Azərbaycana təşəkkür edib

Dünən Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə Tacikistan Respublikasının Azərbaycandakı səfirliyində Tacikistanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan-Tacikistan parlament əlaqələri və hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

Tacikistan səfiri koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın Tacikistana etdiyi böyük yardıma görə təşəkkür edib, Azərbaycan Prezidentinin cənab İlham Əliyevin qardaş Tacikistana dostluq münasibətin ölkəsində yüksək qiymətləndirildiyini bildirib.



Ramin Hacılı ermənilərə təxribat törədəcəyini vəd edib

Vaxtilə düşmənlərimizlə çörək kəsib, rəqs edən ünsürün bəyanatı onun və ətrafının xarici erməni-pərəst dairələrlə sifarişlər əsasında fəaliyyət göstərmələrini sübut edir



Koronavirus pandemiyasının qarşısının alınması, əsasən də vətəndaşların sağlamlıqlarının mühafizəsi üçün dövlətin gördüyü tədbirlər, xərclənən vəsaitlər, həyata keçirilən sosial və səhiyyə xarakterli layihələr bir daha sübut edir ki, bu siyasətin təməlinə insan amili və bu amilin dəyərləndirilməsi faktı dayanır. O da bəllidir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi karantin rejimi tətbiq olunur və bu tətbiqin əsas məqsədi təhlükəli infeksiyanın yayılması, insanlara yoluxmaması üçündür. Daha dəqiq desək, ölkəmizin əvvəlki mühitinə qaytarmaq üçün birgə mübarizə, məsuliyyət, həmrəylik kimi mühüm məqamlar öncüllük təşkil etməlidir. Məsələn, məhz bu məqamlara riayət olunması artıq dünyanın iki ölkəsində - Yeni Zelandiyada və Laosda COVID-19-a qalib gəlməsi ilə nəticələnib. Hər iki ölkənin rəhbərliyi bu zəfəri vətəndaş məsuliyyəti ilə əlaqələndiriblər. Yeni insanlar tələb olunan karantin rejiminə əməl ediblər və nəticədə koronavirus qorxusu artıq onlar üçün bir tarixə çevrilib.

Lakin...

Ramin Hacılı bu gün də erməniləri özünə dost, qardaş hesab edir

Lakin bu həqiqətləri anlamayanlar, dərk etməyənlər, bəlkə də dərk etsələr belə, bunu qəsdən biruzə etməyənlər müxtəlif üsullarla vətəndaşlar arasında çaşqınlıq yaratmağa, təxribatlar törətməyə davam edirlər. Bir neçə gündür ölkədə polisə qarşı aparılan iyrənc kampaniyanın məqsədinin də bu olması sırr deyil.

Başqa tərəfdən, bu gün Azərbaycana qarşı düşmən mövqeyində dayanan mənfur dairələr və onların ölkədaxili əlaqələri, nökr və qulluquçuları hələ də öz çirkin niyyətlərində qaldıqlarını, xəyanətkar əməllərini utanmadan-qızarmadan davam etdirəcəklərini bəyan edirlər. Erməni lobbisinin pul-parası ilə gün-güzəran sürən, bu vasitə ilə özlərini "ictimai fəal", "müxalifətçi fəal" olaraq ictimai rəyə sırayan ünsürlərdən biri də bir zamanlar (2013-cü ildə) "Azərbaycan Avropa Hərəkatının" rəhbəri statusunda Ermənistan səfər etmiş, erməni çörəyi və suyu ilə bəslənərək boynuna öhdəliklər qoyulmuş, bu gün də düşmənləri özünə dost, qardaş gördüyünü həyasızcasına bəyan edən Ramin Hacılıdır. Belə ki, bu xain bir daha öz ifadəsi ilə xalqın, dövlətin düşməni olduğunu açıq-aydın etiraf edib.

"Əgər bu həftə sonu üç günlük evdən çıxma qadağası olsa, tabe olmayacam və çıxacam".

Əslində bu ifadənin özü birbaşa xarakterix təxribatın məntiqi etirafıdır

Üstəlik R.Hacılı bildirib ki, həbs olunarsa, hüquqi yollara baş vuracaq: "Sübut edə-cəm ki, bu qərar qanuna ziddi. Çünki hüquqi olaraq əsası yoxdu bu qərarın. Operativ Qərargah, xəbərdarlıq etdim".

Əslində daha bir məqam budur ki, hazırda Ermənistanda koronavirusla mübarizədə gerçək məğlubiyyət baş verir və bunu ölkənin baş naziri Nikol Paşinyan da etiraf edib. Çox yəqin ki, erməni lobbisi R.Hacılının ermənilərlə dostluq, qardaşlıq telləri bağladığını bildikləri üçün, Ermənistandakı fəlakəti gizlətmək naminə ona bu sifariş veriblər. O da qardaşları ermənilər üçün bu "fədakarlıq" göstərmək niyyətində olduğunu bildirib.

Göründüyü kimi, kifayət qədər siyasi həyasızlıq göstərən bu adam qanunları pozacağını deyir, amma özünü təmizə çıxarmaq üçün "hüquqi yollara" baş vuracağını bildirir (!). Hüququ pozub hüquqi yola baş vurmağın isə nə demək olduğunu anlamaq, bu iddianın hansı mənə kəsb etdiyini demək isə çətindir. Əslində bu ifadənin özü birbaşa xarakterix təxribatın məntiqi etirafıdır.

Təxribatçı fikrini ictimailəşdirib, suyu bulandırmağa cəhd göstərir

Təbii ki, bu təxribatın sonrakı mərhələsini də indidən agah etmək çətinlik yaratmır. Qaragüruh qrupların dərhal hay-həşir salacağına, Avropa Şurasına dosonların yazılacağına artıq bəri başdan ehtimal etmək olar. Üstəlik, vaxtilə Ermənistanda çörək kəsdiyi erməni aşnalarının da əllərinə fürsət verən bu ünsür tələbləri pozacağı halda cəza alacağını, bu dəfə də polisə qarşı həqarətlər yağdırılacağı mümkünlüyünü də yaxşı bilir. Ona görə də sözügedən təxribatçı fikrini ictimailəşdirib, suyu bulandırmağa cəhd göstərir. Ancaq baş tutmayacaq, çünki sığalam düşüncəli ictimaiyyət də yaxşı bilir ki, belə vasitələrlə mənfur qaragüruhçular heç vaxt öz arzularına çatma bilməyiblər, bundan sonra da çatma bilməyəcəklər. Bundan əmin ola bilərlər, xüsusilə də, təxribatçı R.Hacılı..!

Rövşən RƏSULOY

"Gərək cəbhəçilər müsəvatçılara qarşı bu cür yanlışlığa yol verib, səhv fikirlər söyləməməliyidilər"

Müsəvat Partiyasının başqan müavini Osman Kazimov AXCP-nin rəyasət heyətinin "zoom" iclasında cəbhəçilərin müsəvatçılara qarşı söyüş və təhqirlərə yol vermələrini uğursuz addım kimi dəyərləndirib. Müsəvatçı funksioner SiA-ya verdiyi açıqlamada deyib ki, cəbhəçilərin hərəsi bir söz danışır: "Hesab edirəm ki, gərək cəbhəçilər müsəvatçılara qarşı bu cür yanlışlığa yol verib, səhv fikirlər söyləməməliyidilər".



Osman Kazimov onu da bildirib ki, hazırda şəxsi işləri ilə bağlı rayondadır və Bakıya geri döndükdən sonra AXCP-nin rəyasət heyətinin virtual toplantısında müsəvatçılara yönəlmiş təhqiramiz ifadələrə geniş münasibətini və fikirlərini açıqlayacaq.

İlham

AXCP-Müsəvat qarşıdurması yeni mərhələdə: söyüş və təhqir sindromu canlandı

AXCP-nin Müsavata qarşı kampaniyaya başlaması əslində ilk və təəccüblü hadisə deyil. Bu kimi qarşıdurmalar və ondan doğan qarşılıqlı ittihamlar, eləcə də təhqir və həqarətlər əslində uzun illərə söykənən realıqdır. O cümlədən, daha bir fakt budur ki, istər seçkilər mühitində, istərsə də müxalifətdaxili liderlik ambisiyaları səbəblərindən kök salmış AXCP-Müsəvat qarşıdurması müxalifətin parçalanmasını və zəif düşməsinə şərtləndirən əsas amillərdəndir. Əslində hər iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur, biz bunu növbəti dəfə AXCP-nin rəyasət heyətinin "zoom" iclasında müşahidə etdik. Ya sosial şəbəkələrdə, ya da mətbuat vasitəsi ilə hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfi "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıblar.

"İctimai Palatadan" "Milli Şura"ya, oradan isə həqarət və təhqirlərə...

Əgər biz AXCP-nin məlum iclasında səslənən fikirləri növbəti dəfə nəzərdən keçirsek və ittihamların hansı səbəblərdən yarandığını təhlili aparsaq bir sıra digər nüanslara vara bilərik. Ancaq buna keçməmişdən əvvəl xatırlatmaq yerinə düşərdi ki, AXCP sədri Əli Kərimlinin müsəvatçılara olan antipatiya xarakterli mövqeyi özünü daha çox Müsavat Partiyasının "Milli Şura"-nın sıralarını tərk etməsindən sonra göstərməyə başladı. Halbuki, bu qurumdan əvvəl də həmin partiyalar "İctimai Palata" adlı iflasa uğramış qurumda bir araya gəlməyi bacarmamışdılar.

AXCP-çi funksioner Məmməd İbrahim Arif Hacılı və İsa Qəmbəri söydüklərini etiraf edib, Mustafa Hacıbəyli isə onun üçün "dabandaşdır"

Beləliklə, qayıdaq AXCP RH-nin virtual iclasındakı təhqirlərə. Müsavatçıların heç vaxt komanda şəklində iştirak etmədiyini, lakin cəbhəçilərə qarşı birləşdiklərini iddia edən partiyanın funksioneri Məmməd İbrahim dedi ki, fikirlərindən belə nəticə çıxarmaq olar ki, AXCP daha öncələr də Müsavatın rəhbər şəxslərini təhqir hədəfinə alıb. Məsələn, "Bizim uşaqlar Arif Hacılı, İsa Qəmbər haqqında da yazılar yazıb", deyən cəbhəçi funksioner qarşı tərəfin bu dəfə komanda şəklində cavab vermələrinin təşkilatçısı olaraq Mustafa Hacıbəyliyi göstərib. SiTAT: "Belə bir şey görülməmişdi. Bu, sırf komanda idi. Hamısını dabandaşı Mustafa gətirmişdi".

Göründüyü kimi, əslində Ə.Kərimlinin uşaqları müsəvatçıların cavab zərbələrindən ciddi nokaut alıblar və bu zərbəni əslində gözləmədiklərini etiraf edirlər. Bu amil isə həm də onu göstərir ki, artıq illərdir ki, özlərini "müxalifətin ana partiyası" kimi ictimai rəyə sıırmağa çalışan kərimovçular müsəvatçılar tərəfindən sıxışdırılmağa başlanıblar. Bu kampaniyaya isə Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli rəhbərlik edir.

"Aydın Can kimi şəərəfsiz adamın statusunun altında çaqqal kimi ulaşırdılar... İqbal da bunları söyür"

Başqa tərəfdən, AXCP sədri Ə.Kərimlinin və ətrafının partiyalarının qaragüruh-



çu düşərgədəki mövqelərini itirmək qorxusu açıq-aydın görünməyə başlayıb. Məhz bu səbəbdən, hazırda Müsavat yaxınlığı ilə seçilən digər müxalifətçilər də söyüş hədəfinə alınıblar. Məsələn, təhqirlərini davam etdirən M.İbrahim bildirir ki: "Komanda verilmişdi və gəlib Aydın Can kimi şəərəfsiz adamın statusunu altında çaqqal kimi ulaşırdılar. Çox biabırçı, şəərəfsiz sözlər yazmışdılar. Adam baxıb cavab da vermək istəmir. Mən adi cümləmizi də onlara deməyə rəva bilmirəm. Özü də İqbalı tərifləyən statusda bunu etdilər. İqbal da bunları söyür. Elə birbaşa İqbal Ağazadə Aydın Cana o yazını yazdırmışdı. Onlara da komanda verilmişdi ki, gedin dəstəkləyin".

"Onlar gördülər ki, məqamı və düşündülər ki, bütün hamı üstümüzə gəlir, vurmağın tam vaxtıdır", deyərək mövqelərini itirəcəyindən qorxdığını aşkar şəkildə büruzə edən AXCP funksioneri bildirib: "Müsəvat elə bildi ki, yenə dirilib qabağa keçəcək. Əslində, belə hadisələr təkrarlanacaq. Hardasa nəse yazılsa, yenə onlar iştirak edəcək".

İllərin qarşıdurmaları boğazdan yuxarı "milli demokratların" siyasi məhvi olacaq

Beləliklə, AXCP-nin təhqir kampaniyasına keçməsinin əsas tərəfi bəllidir - müsəvatçıların fəallaşmasının qarşısının alınması və bunun üçün Əli Kərimlinin "söyüş və təhqir maşınının" işə salınması. Amma söz yox ki, bu gün müsəvatçıların sosial şəbəkə trollarının başında Mustafa Hacıbəyliyin dayandığını da nəzərə alarsaq, bu xəmirin hələ çox su aparacağını bəri başdan agah etmək mümkündür.

Baş verənlər isə ənənəvi savaşın ardı və qaragüruh müxalifətin bariz "simasıdır". Yenə də çayxana söz-söhbətləri, yenə də küçə və tin söyüşləri necə dəyərlər, biri bir qəpikdən havada uçuşmağa başlayıb. Belə savaşların isə qalibi olmur, əksinə hər iki tərəf ağır, rüsvayçı məğlubiyyətlərə doğru sürətlə irəliləməkdədirlər.

Daha dəqiq desək, yarandığı gündən yalnız aşırı radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacılı ilə Ə.Kərimlinin bir-birlərinə qarşı apardıqları kampaniya sırayı partiya üzvləri tərəfindən də, hiss edilir ki, özünü sosial şəbəkələrdə tam çıllaqlığı ilə sərgiləməkdədir.

Yeri gəlmişkən, sonda AXCP-nin Rəyasət Heyətinin "zoom" iclasında Əli Kərimlinin də yer alması və hələ də ona ünvanlanan bir sualın cavabsız qalması ilə nəticələnib. 16-17 gündür ki, özünün "internet blokadasında" olduğunu car çəkən partiya sədri istər partiyasının, istərsə də "Milli Şura"-nın iclaslarına necə və hansı üsullarla qatılır? Düzdür, iz bu sualın cavabını eşidə bilməyəcəyik, çünki cavab elə sualın özündədir...

Müsəvatçıların hədəfə alınmasına gəlincə isə, bu məsələnin səsinin yaman bərk çıxacağını da proqnoz edə bilərik. Çox yəqin ki, illərin qarşıdurmaları boğazdan yuxarı "milli demokratların" siyasi məhvi olacaq.

Rövşən RƏSULOY

Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır

-Əhməd müəllim, məlum olduğu kimi bu günlər ölkəmizdə 15 İyun - Milli Qurtuluş Günü qeyd olunur. Bu tarix Ümummilli Liderimiz Heydər Əliyevin respublikamızda hakimiyyətə qayıdaraq Azərbaycanı üzlaşdırdığı böyük təhlükələrdən xilas etməsi ilə səciyyəlidir. Bu baxımdan, Ulu Öndərimizin respublikamızın meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...

-Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən fəaliyyətinin nəticəsidir. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və başçılığına yetirdiyi ən böyük dahi şəxsiyyətdir. "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyəm" sözlərini tarixə yazmış Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və müstəqil sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalatla bilavasitə bağlı olan elmi- tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi- texniki tərəqqinin nailiyyətləri, müstəqil texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial- iqtisadi həyatında yüksəlişə təkan verməmişdir.

Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirir. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır.

Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan "Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında" (1970-ci il), "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" (1975-ci il), "1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" (1976-cı il) və "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, özümçülüğü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar əsasında Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.

Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilir. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi ittifaq hökumətinin müvafiq qərarları olmuşdur.

Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusi ilə də kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən dahi rəhbərimiz Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoydu.

Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.

Müasir meliorasiya və irriqasiyanın təməlinə hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməliyi ilə bu sahədə böyük quruculuq iş-

ləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işləri aparılmış, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.

Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 250 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçay və iki pilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verilmişdir.

-Görülən işlər, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi kənd təsərrüfatı istehsalının artırılmasına və məhsuldarlığın yüksəldilməsinə nə dərəcədə müsbət təsir göstərdi?

-1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanalları, Naxçıvançay çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələncay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Gyrıçay su anbarının, Qazax rayonunda Coğazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvrıq və Həməzi nasos stansiyalarının və s. obyektlərin inşasına başlandı.

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 illi ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur.

Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövryyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı yaxşılaşdırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir.

Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər Ulu öndər Heydər Əliyevin bu sa-



Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədza-dənin [yap.org.az](http://www.yap.org.az)-a müsahibəsi

yə olan daimi diqqət və qayğısının nəticəsində əldə edilmişdir.

Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur-Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafına olan diqqət və qayğının əyani sübutudur.

1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmışdı, eyni zamanda istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdır.

-Azərbaycanda su axınının bölüşdürən və tənzimləyən suvarma sistemləri haqqında nə deyə bilərsiniz?

-Azərbaycanda su axınının bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 32633 km kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 7633 subartezian quyusu, 2000 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır.

Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməliyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hektar suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Vileşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Xanlar, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsulax kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında

57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilmişdir.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına meliorasiya və su təsərrüfatı sahəsinin inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən Ulu öndərimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində görkəmli nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş 1,4, süd istehsalı 1,8 dəfə artmışdır.

1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmamazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri demək olar ki, dayandırılmışdır. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.

Yaranmış vəziyyətdən çıxmaq, su təsərrüfatının tədricən öz xərclərini ödəməyə keçirməklə sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya və irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək və sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların keçirilməsi olduqca vacib idi.

-Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra meliorasiya və su təsərrüfatının inkişafında hansı yeniliklər baş verdi?

-Xalqın dəvəti, taleyin hökmi ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu,

mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.

Məlumdur ki, 1993-1995-ci illərdən Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalılıqlara və xaos son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusi ilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. Islahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü Ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.

Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyekt - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun

Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır

hafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır.

Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməkliyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hektar suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Vileşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Xanlar, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsulərx kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilməmişdir.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən Ulu öndərimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində görkəmli nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambığı 2,6, üzüm 4,6, tərəvəz və bütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş 1,4, süd istehsalı 1,8 dəfə artmışdır.

1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmamazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri demək olar ki, dayandırılmışdır. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.

Yaranmış vəziyyətdən çıxmaq, su təsərrüfatını tədricən öz xərclərinə ödəməyə keçirməklə sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya və irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək və sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların keçirilməsi olduqca vacib idi.

-Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra melio-

rasiya və su təsərrüfatının inkişafında hansı yeniliklər baş verdi?

-Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənilib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.

Məlumdur ki, 1993-1995-ci illərdən Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaos son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. Islahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü Ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.

Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektədən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin bi-

rici növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə gücəşli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu.

Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır.

Baş Mil-Muğan kollektorunun istismara verilməsi 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaratmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Hazırda bu sistem respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir. Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənilib həyata keçirilməsi təklif olunmuşdur.

Sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik nöqtəyi-nəzərindən bu layihə çox sərfəlidir. Təkcə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olmuşdur.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır.

Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin

tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

-Əhməd müəllim, hazırda Azərbaycanda Heydər Əliyev siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, ölkənin meliorasiya və su təsərrüfatının mövcud durumunu necə səciyyələndirərdiniz?

-Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və tələpəli bir vəzifəni şəərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyev cənablarını xalqımıza bəxş etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, Ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Azərbaycan son bir neçə il ərzində böyük və şəərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ölkəmizin beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinglərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Həyata keçirdiyimiz bütün bu tədbirlər ölkə əhalisinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, suvarılan torpaqların genişləndirilməsinə, su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə, mövcud suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yaşayış məntəqələrinin, torpaqların və infrastruktur obyektlərin sel və daşqınlardan mühafizəsi kimi vacib məsələlərin həllinə xidmət edir.

Son nəticədə onu deyə bilərik ki, yerinə yetirilmiş işlər və gələcək onilliklərdə nəzərdə tutulan tədbirlər Ulu Öndər Heydər Əliyev yolunun dönməz davamçısı ölkə Prezidenti İlham Əliyevin meliorasiya sahəsinə diqqət və qayğısının əyani təzahürüdür. Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev ideyaları daim yaşayır və yaşayacaqdır.

Araz Əlizadə: “Cəbhəçilərin müsavətçiləri təhqir etməsi “kor-kora kor deməsə...” məsələni xatırladır”

“AXCP sədri Əli Kərimlinin və cəbhəçilərin mədəniyyətə danışmağa haqları yoxdur. Çünki onlar bu kimi mühüm məqamları çoxdan itiriblər”. Bunu SİA-ya açıqlamasında ASDP-nin sədri Araz Əlizadə AXCP-Müsavət qarşısındakı yenidən alovlanmasına münasibətini açıqlayarkən deyib.



Onun sözlərinə görə, Ə. Kərimli müxalifətin birliyini pozanda, mandat qazanıb parlamentə düşəndə mədəniyyətə olduğunu iddia edirdi: “Ammə elə ki, mandat qazana bilmədi, dərhal mədəniyyətsizlik mövqeyi cücərməyə başladı. Ümumiyyətlə, istər AXCP olsun, istərsə də Müsavat, onların hər ikisi bir bezin qıraqlarıdır. Bu partiyaların hər ikisi Azərbaycan dövlətini və xalqını vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qoyublar”.

ASDP sədri hesab edir ki, Əli Kərimlinin Arif Hacılinin təmsilində müsavətçiləri təhqir etməsi “kor-kora kor deməsə” çağırışıdır. “Onların əsas məqsədləri xaricdən gələn maliyyəyə sahib olmaqdan ibarətdir. Ona görə də AXCP-nin Müsavata qarşı özünəməxsus metodlardan istifadəsi sözügedən maraqların təmin olunmasına yönəlib”, deyərək A. Əlizadə fikrini tamamlayıb.

Rövşən RƏSULOĞ

Təhmasib Novruzov: “AXCP-nin toplusında müsavətçilərin təhqir edilməsi Əli Kərimlinin ssenarisidir”

“Məlum olduğu kimi, aprelin 29-da AXCP-nin Reyasət Heyətinin toplantısında partiyanın fəalları Müsavat partiyasının funksionerlərinin ünvanına ittihamlar səsləndirmiş, onları təhqiramiz ifadələrlə alqaltmaqdan belə cəkinməmişlər”. Məsələ ilə bağlı SİA-ya mövqeyini bildiren “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov belə bir qarşıdurmanın gözlənilməz olmadığını deyib: “Məsələnin mahiyyəti çox sadədir və anlaşılandır. Artıq hakimiyyətə gəlmək eyni şeyin sifirə endiyi bir vaxtda, indiyə kimi hakimiyyətə qarşı ittihamlar səsləndirən hər iki partiyanın fəalları bir-birinə hücum etməyə başladılar və bu gözlənilən idi. Hər iki partiya son vaxtlara qədər üzvlərini hakimiyyətə gələcəklərinə inandıraraq, eyni şeyi yaratmışdılar. Son seçkilərin nəticəsi isə onların olan-qalan ümidlərini də sıfırladı”.



“Əli hər şeydən üzülən partiya yetkililəri siyasi məğlubiyyətlərinin səbəbini kənarda axtarmalı, diqqəti özlərinin siyasi bacarıqsızlıqlarından yayındırmalı idilər”, deyən T. Novruzova görə, bu belə şantaj oyunlarının mahir ustası olan Əli Kərimli mövcud üsulla partiyasının ondan hesabat tələblərinin qarşısına itələdiyi kötökdür: “Yəni, onların yanlış siyasəti bizi də dalana diredi. Təbii ki, belə oyunları qurmaqda mahir olan Əli Kərimli nəyi və niyə etdiyini yaxşı bilir. Nəticədə, gözlənilir ki, qarşıdurma daha da hiddətli təhqirlərə, ittihamlara aparıb çıxacaq ki, burda da əsas məqsəd bir-birini günahlandırmaqdan xaricdən aldışlarına rəğmən uduzmalara bəsləməkdir. Məncə bu başlanğıcdır və daha kəskin savaşa qədərdir”.

Bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq

“Koronavirus pandemiyası bütün dünyada dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ test etmiş oldu. Sosial- iqtisadi sferadan başlamış, səhiyyəyə qədər bütün sahələrdə mövcud problemləri bir qədər daha da dərinləşdirdi. Operativ və effektiv tədbirlər görə bilməyən yaxud görmək imkanları olmayan ölkələrdə koronavirus sözün tam mənasında bir fəlakətə çevrildi və təssüf ki, bu proses hələ də davam edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu müqayisədə bir də Azərbaycan təcrübəsinə baxdıqda onun ən nümunəvi təcrübələrindən biri olduğu ortaya çıxır: “Covid 19 infeksiyası başlayandan bəri ölkəmizdə koronavirusa qarşı mümkün bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı və dövlətin və cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi. Əgər pandemiya qarşı mübarizənin effektiv aparılması üsullarına diqqət yetirsək burada üçü mühüm istiqamətə diqqət etməyimiz lazımdır. Bunlardan birincisi dövlətin, ikincisi cəmiyyətin davranışları və üçüncüsü alınan tədbirlərin doğruluq payının dərəcəsi. Azərbaycanda hər üç istiqamət üzrə işlər düzgün təşkil edildi. Elə Prezident İlham Əliyev iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşündə çıxışı zamanı məhz bu məsələlərə bir daha toxunaraq qiymətləndirmə aparması ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin nə qədər effektiv olduğunu göstərmiş oldu. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni açılan xəstəxanalar COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə

mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artmasıdır ki bu da mühüm hadisədir”.

Deputat bildirib ki, Azərbaycanda quraşdırılan 10 bu tipli xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək: “Beləliklə, dövlətin üzərində yük bir qədər qalxacaq. Ən mühüm məsələlərdən biri isə koronavirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olması hadisəsidir ki, bu məsələni də Azərbaycan Prezidenti xüsusi vurğulayaraq qeyd etdi ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Ancaq bu prosesə vətəndaşlarımız və sahibkarlarımız da fəal qoşularaq fonda 100 milyon manatdan çox vəsait köçürdülər. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilər. Doğrudan da bu hadisə vətəndaş dövlət həmrəyliyi ümumi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdilər və bu proses indi də davam edir”.

H. Babaoğlu vurğulayıb ki, qeyd olunanlarla bərabər əldə etdiyimiz uğurlar bir də müqayisəli təhlil apararkən daha qabarıq ortaya çıxır: “Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunaraq bildirdi ki, dünyada hər şey müqayisə ilə ölçülür. Məsələn üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə



qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistan yoluxanların sayı 13 minə ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Yaxud bəzi inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq. Bu faktların öz-özlüyündə bir obyektiv qiymətləndirməli və Azərbaycanda koronavirusa qarşı mübarizənin necə uğurla həyata keçirildiyini göstərir. Ancaq şübhəsiz ki, arxayınçılıq hissinə qapılmaq əsla olmaz. Unutmaq olmaz ki, bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq”.

“İstifadəyə verilən xəstəxanaların müsbət nəticəsinin şahidi olacağıq”

Azərbaycanda koronavirusla ciddi mübarizə aparılır və bu ilk gündən belədir, çünki Azərbaycan dövləti, Cənab Prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva bu məsələnin ciddi olduğunu ilk gündən elan etdilər və mübarizə də ciddi şəkildə təşkil olundu. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, bəzi ölkələrdə heç Operativ Qərargah belə yoxdur, amma Azərbaycanda Operativ Qərargah olan xüsusi bir qurum da formalaşdırıldı ki, bu məsələlərlə birbaşa məşğul olsun və bütün müvafiq nazirliklər bu qərargahda birləşdilər, hansı ki, bu da çox önəmlidir və əlavə olaraq bəli, xəstələrin sayının arta biləcəyi ehtimal edilərək, müxtəlif modul tipli xəstəxanaların tikintisi sürətləndirildi.

“Bakının mərkəzində əvvəlcə böyük bir xəstəxana məhz koronavirus xəstələrinin qəbulu üçün ixtisaslaşdırıldı ki, bütün bunlar vətəndaşlarımızın qorunması üçün idi. Hələ bu o günlər edilirdi ki, virusa yoluxanların sayı Azərbaycanda çox deyildi və hardasa, cəmi 10-15 nəfər idi. Artıq çox təəssüf ki, üç rəqəmli saydan söhbət gedir. Deməli, həmin gün bu işlər görülməyəydi, vəziyyət mürəkkəb ola bilərdi.

Dövlət başçısı qətiyyətli addımlar atdı. Ölkə rəhbəri haqlıdır, bəli, bəzi dövlətlərdə koronavirusa yoluxanları ev şəraitində müalicə edirlər ki, xəstəxanalarda yerləşdirməsinlər. Bizdə isə xüsusi bir yer də ayrılıb ki, virusa



yoluxan xəstələr orada toplansın və başqalarını da bu xəstəliyə yoluxdurmasın və bu cür də xəstəlik nəzarətdə saxlanıla bilsin. Əlavə olaraq həftə sonları tətbiq edilən ciddi karantin rejimi də vətəndaşların təhlükəsizliyi üçün çox vacibdir. Bəziləri ola bilsin deyər ki, bu nəyə lazımdır, amma bu elə deyil. Biz virusdan qurtulmaq istəyirikse, istəmiriksə, qoyumla verilən xəstəxanaların müsbət nəticəsinin, bəhrəsinin şahidi olacağıq. Cənab Prezident onu da misal çəkir ki, əhalisinin sayı Azərbaycan əhalisinin sayı qədər olan bəzi Avropa ölkələrində virusa yoluxanların sayı on minlərlə, yüz minlərlə, ölənlərin sayı da minlərlədir. Şükürlər olsun ki, bizdə bu belə təhlükəli həddə deyil. Əgər qaydalar riayət etməsək, vəziyyət nəzarətdən çıxacaq. Nəzarətdən çıxması üçün də dövlət başçısı və birinci vitse-prezident bu qaydaların bütün vətəndaşlar tərəfindən riayət olunmasını hər zaman, hər toplantıda qeyd edir və müvafiq tədbirlər də görülür”, deyərək Elxan Şahinoğlu bildirib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının qurtuluşu oldu



Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru Jalə Əliyevanın yap.org.az-a müsahibəsi

- Jalə xanım, bu günlər xalqımız 15 İyun-Milli Qurtuluş Günü'nü qeyd edir. Sizcə, Milli Qurtuluş Günü'nün tarixi əhəmiyyəti nədən ibarətdir?

- Alman filosofu Karleyl Tomasa deyib ki, "Yer üzündə elə oğullar var ki, xalqlar onun şöhrəti arxasında gizlənib və belə oğulların sayı çox deyil". Dünyada sayı çox olmayan oğullardan birini - Ulu Öndər Heydər Əliyevi də Allah məhz Azərbaycan xalqına bəxş etdi.

Müstəqillik, azadlıq - hər bir ölkənin var olması üçün çox əhəmiyyətli bir amildir. Müstəqillik, azadlıq - istər fərd olaraq hər bir vətəndaş üçün, istərsə də bütün bir xalq, bir millət üçün müqəddəs, əvəz olunmaz nemətdir. Milli kimliyini əbədi etmək istəyən xalqlar tarix boyu müstəqillik uğrunda mübarizə aparmışlar. Azərbaycan xalqı da əsrlərdən bəri arzusunda oldu-

baycan xalqının müstəqil olmaq arzusunu azalda bilmədi, öz ölkəsinə sahib çıxmaq əzmini qıra bilmədi. Sovetlər İttifaqında gedən proseslər və ittifaqın dağılması ilə əlaqədar cərəyan edən ictimai-siyasi vəziyyət xalqın öz müstəqillik istəyini əldə etməsinə şərait yaratdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra siyasi mübarizənin yeni dövrü başladı. Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mübarizə etməli idi. Tarix sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq və əbədi etmək onu qazanmaqdan daha çətinidir. Və təəssüf ki, müstəqilliyini yenidən qazanmış millət, elə ilk günlərdən onu itirmək təhlükəsi ilə üzləşdi. Müstəqilliyin elanı ilə Azərbaycan böyük bəlalara sürükləndi. Ölkənin parçalanmaq, xalqın yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı o günləri indi həttə sadəcə olaraq xatır-

lamaq belə insanı vahimələndirir. Hər birimizin canlı şahidi olduğumuz, hər birimizin müasirinə çevrilən və yaxın tariximizin ağır, təhlükəli səhifəsi olan, ölkəmizin və xalqımızın olum-ölüm sualı ilə qarşılaşdığı, Azərbaycanın bir dövlət kimi faktiki olaraq dünya xəritəsindən silinmək qorxusunun yaşandığı bir zamanda xalqın sonradan çox haqlı olaraq Ulu Öndər adını verdiyi Heydər Əliyev olmasaydı Azərbaycanın nə 102 illik müstəqillik tarixi, nə 27 illik qurtuluş tarixi, nə də bu günə qədər yaşadığımız və bundan sonra yaşayacağımız çox əlamətdar, bizim üçün müqəddəs olan günlər bizə nəsib olmayacaq, bütün təntənələrdən çox-çox uzaq olacaqdıq. Bu inkaredilməz bir həqiqətdir və biz bu günümüz üçün təbii ki, Ulu Öndərə borcluyuq.

- Sizcə, Milli Qurtuluş Günü Azərbaycan xalqına nə verdi?

- Bundan 27 il əvvəl - o müdhiş günlərdə, xalqa hava və su kimi lazım olan o böyük şəxsiyyət, o dahi insan xalqının ona ünvanlanan həyəcanlı səsinə səs verdi, xalqının ona uzanan titrək əllərini öz güclü əlləri ilə sıxdı, xalqının ona bəslənən sonsuz ümidlərinə arxa durdu. Və Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan adlı dövləti yoxdan var etdi. Bu qayıdış Azərbaycan dövlətçiliyinin sübutuna çevrildi. Bu qayıdış Azərbaycan xalqının qurtuluşu - Qurtuluş günü oldu.

Dövlətin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, azadlığımızın, müstəqilliyimizin bərqərar olması böyük qurtuluşun başlanğıcı idi.

Bu gün baş ucalığı ilə, böyük bir ictimai hissi ilə qeyd etdiyimiz və qurtuluş adını daşıyan 1993-cü ilin məhz 15 iyunundan sonra, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, həmin günə qədər ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. Gəncədəki hadisələr Heydər Əliyevin müdrikliyi ilə dinc yolla nizamlandı. Qondarma "Talış Muğan Respublikası" Heydər Əliyevin xalqa müraciəti və bölgədə yaşayan insanların təkidli ilə ləğv olundu. Sadvalçıların separatçı hərəkatlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və silahlı qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində ölkəmiz üçün həyati əhəmiyyət daşıyan atəşkəsə nail olundu. İnflyasiya dayandırıldı. Aqrar sahədə islahatlara başlandı. Azad bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirməyə geniş meydan verildi. Xarici siyasətdə mühüm nailiyyətlər əldə edildi, beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kredit verməyə, investisiya qoymağa başladılar. Azərbaycanda yaranmış sabitlik, ölkəmizə beynəlxalq aləmdə

artan inam və etimad nəticəsində Bakıda "Əsrin müqaviləsi" adlı ilk neft kontraktı imzalandı. Elə bu zaman sanki tətikdə oturub gözləyən, Azərbaycanın uğurları gözlərinə tikan olub batın, bu ölkənin gələcək potensialını özlərinə təhlükə mənbəyi kimi gören bəzi xarici qüvvələr hərəkətə keçdilər. Hakimiyyəti devirmək üçün ölkənin daxilində belə dəyək ki, "nərazi" birləşmələrin əliylə dövlət çevrilişi etmək eşqinə düşdülər. Yəni də Ulu Öndərin qətiyyəti və xalqın köməyi ilə bu cəhdin qarşısı məharətlə alındı. Çox keçmədən, 1995-ci ilin martında yeni bir çevriliş cəhdi göstərildi və bir daha Heydər Əliyevin yenilməz iradəsi bu niyyəti də, bu əməli də sifirə endirdi. Azərbaycanda sabitlik və əmin-amanlıq yarandı. Milli-mənəvi dəyərlərimiz bərpa edildi. Ölkə kaosdan, hərc-mərclikdən xilas oldu. Böyük uğurlara imza atdı. Dünya Azərbaycana Heydər Əliyev zirvəsindən baxmağa başladı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən üstün tutduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən, zorakılıqdan istifadə etmək ənənəsinə son qoyuldu. Ölkəmiz dinc və sakit bir şəraitdə öz müstəqil dövlətini qurmaq və inkişaf etdirmək imkanı qazandı. Ölkə demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq naminə geniş islahatlar dövrünə qədəm qoydu. Bir az əvvəl dediyim fikri bir daha təkrarlamaq istəyirəm. Ulu Öndər qısa bir zaman kəsiyində Azərbaycanı bir dünya dövlətinə çevirdi. Dövləti olmayan xalq ölümə məhkumdur. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönələn bütün mərkəli əməllərin öhdəsindən uğurla gəldi. Məhz Heydər Əliyev xalqımızın inamını, gələcəyə olan ümidlərini özünə qaytardı. Azərbaycanın müstəqilliyini əbədi və dönməz, Azərbaycan dövlətçiliyini möhkəm və sarsılmaz etdi.

- Bu gün müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir...

- Mən bütün bu hadisələri, bu xronologiyayı, hamımıza yaxşı məlum olan və yaxşı xatırladığımız o günləri sadəcə bir yazının tezisləri olaraq xatırlamıram və heç kəsə yaxın tariximizi yenidən anlatmaq fikrində də deyiləm. Məncə, ürayındə zərrə qədər də olsa vətən sevgisi daşıyan, xalq, millət təəssübü çəkən heç bir insan bu günlərin acı həqiqətlərini inkar edə bilməz. Mənim bütün bu sadaladıqlarımla demək istədiyim fikir qısaca olaraq bundan ibarətdir ki, biz - yəni Azərbaycan xalqı çox xoşbəxt xalqıq. Çünki Tanrı, Heydər Əliyev kimi bir rəhbəri bir

az əvvəl də, alman filosofu Karleyl Tomasa istinadən qeyd etdiyim kimi, dünyada sayı çox olmayan oğullardan birini bizim taleyimizə yazıb. Qısa bir zaman kəsiyində bütün bu uğurlara imza atmaq, bu gün demokratiyanın beşiyi sayılan, 200 ildən çox dövlətçilik təcrübəsi olan ölkələrin qət etdiyi məsafəni cəmi 10 ildə keçə bilmək nə qədər ağıl, qətiyyət, cəsarət, enerji, fiziki sağlamlıq tələb edirdi?! Və bütün bunlara artıq ömrünün qürub çağında olan, Tanrının ona verdiyi ömür payını rahat, qayğılardan və bütün həyəcanlardan uzaq bir şəraitdə yaşamaq yerinə, ömrünün qalan hissəsini də xalqına qurban verən bir insan - adı hər zaman böyük hərf-lərlə yazılmalı olan böyük şəxsiyyət - məğrur və əzəmətli Heydər Əliyev sinə gərirdi.

Heydər Əliyev məğrurluğunu, əzəmətini heç zaman itirmədi. Mən bu bayram günündə ağırlı, kədərli anları xatırlatmaq istəməsəm də - çünki o anı xatırlayarkən məndən asılı olmadan məni qəhər boğur, ancaq bu da bir tarixdir. Yəqin ki, nədən söhbət getdiyini anladınız. 2003-cü ilin aprel ayının 19-u... İndi onun adını daşıyan Respublika sarayında müdavimlərlə görüş və... səhhətdə yaranan problem. Mən xırdalığa varmayacağam. Ölümü belə göz önünə alaraq xalqı qarşısında iki dəfə ayağa qalxması ilə həmin gün bizlərə bütün Azərbaycan xalqına, bütün dünyaya ən böyük mesajını göndərdi, ən əvəzsiz nümunəni göstərdi. Həmin gün Ulu Öndər xalqa əylməzlik öyrətdi. Azərbaycan tarixində məğrurluq, əzəmət və yenilməzlik səhifəsi açdı.

Ulu Öndər deyirdi ki, "Mən fəxr edirəm ki, Azərbaycanlıyam". Bizlər də fəxr edirik ki, Heydər Əliyevin əmanəti olan, onun ideyalarını nə yaşadığı, inkişaf etdiyi, gündən günə müasirləşən və ən əsası güclü dövlətçilik təməlləri olan bir ölkənin - Azərbaycanın vətəndaşlarıyıq. Vətən və vətəndaşlıq, dövlət və dövlətçilik, Azərbaycan və azərbaycançılıq ən böyük amalımız olmalıdır. Gəlin unutmayaq ki, öz dövlətinə, öz vətəninə, öz millətinə, öz bayrağına, öz himninə, öz Prezidentinə hörmətlə yanaşmağı bacaran, onu ürəkdən sevin, ona sadıq olan xalqlar tarix qarşısında hər zaman qalib gəlirlər. Azərbaycan xalqı da öz Prezidentinə, möhtəram İlham Əliyevə hər zaman sadıqdır və sadıq olaraq qalacaqdır. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının qalibiyyət bayrağına çevrilən, yaşından, kimliyindən, mövqeyindən asılı olmadan hər bir azərbaycanlının Prezidenti olmağı bacaran cənab İlham Əliyevə xalqın ehtiramı, məhəbbəti və sədaqəti sonsuzdur. Əminik ki, bu ehtiram, bu məhəbbət və sədaqətlə Prezidentimizə arxa duran xalqımıza Ulu Öndərin ruhu həmişə yar olacaq, dayandığı zirvədən bizə hər zaman olduğu kimi bundan sonra da doğru yolu göstərəcəkdir.

Azərbaycan bu ölkədən 13,9 milyon dollar həcmində sərmayəni geri çəkib

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 13,9 milyon ABŞ dolları həcmində sərmayəni geri çəkib. SİA Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Hesabat dövründə ölkədən ən böyük məbləğdə investisiya geri götürən (38 milyon ABŞ dolları) Böyük Britaniyanın Vircin adaları olub. Qeyd edək ki, bu ilin I rübündə Gürcüstan iqtisadiyyatına 165,4 milyon ABŞ dolları məbləğində sərmayə yatırılıb ki, bu da illik müqayisədə 41,7% azdır.



Vətənin xilas, xalqın qurtuluşu...

“15 iyun - Milli Qurtuluş Günü... Düz 27 il bundan öncə, tarixin bu günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcridədən xilas edildi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı”. Bu fikirləri YAP Qadınlar Şurasının sədrini müavini, YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova söhbət zamanı “SƏS” qəzetinə verdiyi açıqlamasında Ulu Öndər Heydər Əliyevin dünya xalqlarının həsəd apara biləcəkləri lider olduğunu bildirdi: “Belə bir deyim var: adını tarixə yazanlar, adı ilə tarixi yazanlar. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl hərflərlə yazmış dahi Liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır”.



Milli qurtuluşdan başlanan yol bu məkanın da inkişafına hərtərəfli təkan verdi

M.İbrahimova onu da bildirdi ki, 15 iyun Azərbaycan xalqının gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası olan tarixi gündür: “Müxtəlif tarixi hadisələrlə əlamətdar olan günlər çoxdur. Lakin 15 iyun Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan və həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsasını qoyan tarixi gündür. Eyni zamanda, 1993-cü ilin 15 iyununu zirvə hesab etmək olar. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərinə dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Vətənin, xalqın sevmə, həmin çətin, ağır günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir”.

M.İbrahimova onu da bildirdi ki, Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır: “1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlandı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi insan hüquq və azad-

lıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.

Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi global layihələrin fəal iştirakçısı və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrin-

də tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, həmin tarix xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Məhz ötən dövrdə qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fəvqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və fərvan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı İlham Əliyevin əlindədir. Bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib, möhtəşəm iqtisadi uğurlara imza atıb. Bunu təkcə Azərbaycan vətəndaşları yox, beynəlxalq aləm də təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna istinad edərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil

edirlər. Ölkəmizdə gedən inkişaf həm çoxşaxəli, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yeni, inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən global böhran Azərbaycana tam təsir göstərmə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.

Bir sözlə, məhz Ümummilli Liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Və bu gün bütün dünyanı ağuşuna alan koronavirusla mübarizədə belə Prezidentimizin apardığı dərin düşünülmüş uğurlu addımları hər bir Azərbaycan vətəndaşın qürur duyur. Çünki dövlət başçımızın atdığı hər bir uğurlu addımı xalqına, dövlətinə olan səmimi məhəbbəti və doğma Vətənimizə naminə səmərəli fəaliyyəti nümayiş olunmaqdadır. Və bu yolda xalqımız daima və əbədi olaraq öz Prezidenti ilə həmrəydir!”.

RƏFİQƏ HÜSEYNOVA

“Görülən işlər vətəndaşların bütün təhlükələrdən qorunmasına hesablanıb”

“Ümumiyyətlə cənab Prezident İlham Əliyev hər zaman bütün çıxışlarında bildirib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin üç modul tipli xəstəxanasının açılışı zamanı etdiyi çıxışa münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bütün görülmüş işlər vətəndaşlarımızın yaxşı yaşamasına, sağlam olmasına xidmət edir: “Azərbaycan vaxtında pandemiya ilə bağlı qabaqlayıcı tədbirləri görməyə başlayanda hələ heç bir dövlət “barmağını barmağının” üstünə qoymamışdı. Təbii ki, bu da ilkin gedişatda özünün uğurlu nəticəsini verdi. Bu gün də Azərbaycanda koronavirusla mübarizə ölkə başçısının tam nəzarətindədir. Müvafiq qurumlar Prezidentin rəhbərliyi altında verilən tapşırıqları yüksək sə-



viyyədə icra edirlər. Bunun bariz nümunəsi isə indiyədək istifadəyə verilən dörd modul tipli müasir xəstəxanaların istifadəyə verilməsidir. Yaxın gələcəkdə daha altı modul tipli xəstəxananın da istifadəyə verilməsi gözlənilir. Hazırda həmin xəstəxanaların inşası davam etdirilir. Bunlar hamısı Azərbaycan vətəndaşlarının sağlam olmasına və bütün təhlükələrdən qorunmasına hesablanıb. Bu bir daha Azərbaycanın öz vətəndaşına olan qayğısını göstərməklə yanaşı, eyni zamanda ölkəmizin gücündən, inkişafından, imkanlarından xəbər verir. Bunlar hamısı

cənab Prezidentimizin apardığı çox uğurlu, çoxşaxəli işin, siyasətin nəticəsidir. Görülən işlər günü-gündən öz bəhrəsini verir. Ölkə başçısının verdiyi bəyanatların, dediyi sözlərin hər birisi qısa müddətdə həyatda öz təsdiqini əməli işlə tapır. Bax biz bununla qürur duyuruq və fəxr edirik. Hesab edirik ki, bu istiqamətdə görülmüş işlərin nəticəsində Azərbaycan dünyanı cənginə almış pandemiya uğurla çıxacaq.

Dövlət başçısı, dövlətin bütün qurumları, həkimlərimiz, polislərimiz və s. öz üzərinə düşən işləri çox məsuliyyətlə və yüksək səviyyədə icra edirlər. Bu sahədə hər kəsin üzərinə də özünün şəxsi məsuliyyəti düşür. Cənab Prezidentin öz çıxışında da qeyd etdiyi kimi üç məqama fikir vermək lazımdır. Maskadan istifadə olunmalıdır, ara məsafəsi saxlanılmalıdır və şəxsi gigiyenaya fikir verilməlidir. Bu üç məqamdan düzgün istifadə etmək təhlükəsizliyimizin, həyatda qalmağımızın təminatıdır və dövlətin gördüyü işlərə köməyimizdir”.

Ceyhun Rəsimoğlu

Virus mutasiyaya uğrayan zaman nə baş verə bilər?

“Virus mutasiyaya uğrayan zaman ondan yeni bir virus variantı ortaya çıxır. Virusun mutasiyaya uğraması mümkündür. Lakin, nə Azərbaycanda, nə də dünyada hələ ki, bu hal qeydə alınmayıb”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib. Baş infeksionist, Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının: “Koronavirus nə qədər çox insandan insana yoluxursa, mutasiya etmək imkanı qazanır” - fikirlərinə münasibət bildirib.

Cəlal İsayev bildirib ki, burada söhbət, virusun insandan insana yoluxduqca orqanizminin immun sisteminin təsiri nəticəsində mutasiyaya uğrayaraq yeni mutant variantlarının ortaya çıxma ehtimalından gedir: “Bu zaman mutant variantlara qarşı müalicə də bundan fərqli ola bilər. Operativ Qərargahın sonuncu iclasında bu qeyd edildi. Yəni, buna ehtimal var, lakin, virus hələ mutasiyaya uğramayıb. Burada virusun bu gün mutasiyaya uğramasından söhbət getmirdi. Bu virus hələ ki, eyni virusdur və bu virusa qarşı müalicə tədbirləri davam edir. Dünyada istifadə olunan müalicə preparatlarından Azərbaycanda da istifadə olunur”.

Qeyd edək ki, Ramin Bayramlı çıxışında virusun antigenlərində dəyişiklik ola və müalicəyə tabe olmayan halların artı biləcəyini vurğulayıb. Onun sözlərinə görə, xarici mütəxəssislərlə də müzakirələr nəticəsində ümumi müalicəyə tabe olmayan halların bununla bağlı olunması qənaətinə də gəlinib.

Əli Kərimli partiyadaşına niyə və necə uduzdu?

AXCP sədrinin “həyat və idarəçilik kredosu” iflasa uğrayıb

Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimlidə bunun əvəzinə rəqiblərini təhqirlərlə zərərsizləşdirmək kimi qeyri-normal bir xislət formalaşmış və nəticədə bir daha bəlli olur ki, vaxtilə onun yanında olmuş cəbhəçilər indi ondan daha çıx uzaqda gəzməyə çalışırlar. Çünki ölkənin epidemioloji vəziyyətində koronavirus təhlükəsi ilə yanaşı, siyasətində də yoluxucu, təhlükəli bir zərərverici infeksiya - Əli Kərimli infeksiyasının gəzdiyini yaxşı bilirlər. Belə bir zərərli, yoluxucu infeksiyaya, virusa qarşı isə hər halda bir peyvəndin tapılacağına şübhə yoxdur...

Sabiq cəbhəçi Şakir Abbasov: “Gəldiyimiz nöqtə ürəkəğrıdıcıdır”

Zaman-zaman AXCP sıralarında istefaların olması da qeyd edilən faktları kifayət qədər əks etdirir. Belə ki, istefaların əsas səbəbi məhz partiya rəhbərliyindəki avtoritar idarəçilik, Ə.Kərimlinin təşkilatda diktator rejimi qurması və bu kimi digər amillərdir. Son bir neçə ildə partiya sıralarını tərk edən əksər cəbhəçilər bu faktorları əsas gətirərək, oradakı vəziyyətin dözülməz olduğunu bəyan edirlər. Məsələn, sabiq AXCP-çi Şakir Abbasov partiya sədri Ə.Kərimlinin tutduğu xətlə fikir ayrılığının yaranmış olduğunu və bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyini üçün istefa verdiyini bildirmişdi. Xatırlayaq: “Mən AXCP-nin özəyini təşkil edən AXCP-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkəğrıdıcıdır. Bu qərar bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir. Mən burada köhnə məsələləri açıb, hər kəsin bildiklərini təkrarlamaq istəmirəm. AXCP-dən istefa verməklə Ə.Kərimlidən kənar durmaq özü belə də xeyrəkdir. Digər funksionerlərimiz də Ə.Kərimli beləsindən nə qədər tez yaxa qurtarsalar, bir o qədər onlar üçün uğurlu olacaq”.

Eks AXCP funksioneri Ağashirin Tanrıverdioğlu: “Qruplaşmalar içində ən öndəgedəninə məhz sədr Əli Kərimli bilavasitə dəstək göstərməkdədir”

Yaxud, eks-cəbhəçi funksioner, partiyanın Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağashirin Tanrıverdioğlu da bir müddət əvvəl təşkilat daxilində baş verən son qırğıdurma proseslərinə aydınlıq gətirərkən demişdi ki, o, daha öncələr də partiya daxilində qarşıdurmaların yaşanacağını proqnozlaşdırmışdı “...Artıq deyilənlər öz təsdiqini tapmaqdadır. Çünki AXCP-də bir neçə qruplaşma var və həmin qruplaşmalar içində ən öndəgedəninə məhz sədr Əli Kərimli bilavasitə dəstək göstərmək-



dədir”.

Beləliklə, bu kimi faktlar kifayət qədərdir və onların hər birini təqdim edərsək, buna sadəcə vaxt yetməz. Ona görə də bugünlərdə daha bir cəbhəçinin - AXCP Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclasını və qərarını göstərmək olar.

Əli Kərimli indi məhkəmənin verdiyi qərarına əməl etməyə borcludur

Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda isə Ə.Kərimlinin müdafiə tərəfi nədənsə iştirak etməyib. Təkcə bu fakt sübut edir ki, əslində AXCP sədri haqlı olmadığını yaxşı bildiyi üçün vəkillərini həmin prosesə göndərməyib. Daha dəqiq desək, onun tələblərinə, avtoritar idarəçiliyinə qarşı çıxan A.Əliyevin haqlı olaraq etirazçı fikirlər bildirməsinin doğru olduğunu bilən Ə.Kərimli indi məhkəmənin verdiyi qərarına əməl etməyə borcludur. Yeni onun da bildirdiyinə görə, o 1995-ci ildən AXCP-də fəaliyyət göstərən, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. “Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir”.

Xatırladaq ki, bundan öncəki prosesdə də şikayətçi A.Əliyev məhkəməyə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidovun da partiya sıralarından qanunsuz olaraq xaric olunması ilə bağlı sənəd təqdim etmişdi. Onun sözlərinə görə, Ə.Kərimli onun normal fəaliyyətinə imkan verməyib: “O, bunu bilərək, bəzi qruplaşmaların qurucusu kimi quruculuq edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qanə etməyib”.

Daha bir fakt isə, A.Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı protokolda bəzi imzaların saxta olması ilə bağlı vəsatət qaldırmasıdır. Nəticədə məhkəmə vəsatəti təmin edib. O, eyni zamanda partiyanın maliyyə mənbələri ilə bağlı bəzi iddialar səsləndirib. O, NTK sədri olduğu vaxtda partiyanın heç bir qanuni maliyyəsinin olmadığını, əldə edilən ianələrin və qrantların Ə.Kərimli tərəfindən mənimsənildiyini deyib.

O cümlədən, A.Əliyevin uzaqlaşdırılması qərarı ləğv edilməklə yanaşı, onun AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qərara alınıb.

Onun barəsində özündə kifayət qədər hadisələri ehtiva edən “Yurd həqiqətləri” adlı kitab belə nəşr olunub

Bütün bu realitətlərdən həm də belə nəticə çıxarmaq olar ki, AXCP sədri Əli Kərimlinin yürütdüyü “siyasətin” hər bir addımında xəyanətin, satqıncılığın və dövlətçilik maraqlarını satmağın izləri dayanır və artıq kifayət qədər sübutlar mövcuddur. Yeri gəlmişkən, həтта onun barəsində özündə kifayət qədər hadisələri ehtiva edən “Yurd həqiqətləri” adlı kitab belə nəşr olunub. Qeyd edək ki, həmin kitabda yazılan faktlar barədə “SƏS” qəzetində dəfələrlə silsilə təhlil yazıları dərc olunub, xalqa Ə.Kərimlinin çoxsaylı və gerçək sima(sız)ları barədə həqiqətlər ictimaiyyətin diqqətinə çatdırılıb. Təəssüf ki, ortada onu ifşa edən minlərlə faktların olmasına baxmayaraq, o, nadir həyasızlıq nümunələrini ortalığa atmaqla, iqtidara iddialı olan “ana müxalifət” partiyasının sədri kimi bu və ya digər şəkildə özünü xalqa zorla (!) sırımaqda davam edir.

Partiya nizamnaməsini dəfələrlə dəyişdi, onun haqsızlıqlarına qarşı səslerini ucaldanları müxtəlif bəhanələrlə özündən uzaqlaşdırdı

Ə.Kərimli tərəfindən aldadılan gənclərə gəldikdə isə, bu gün təhsillərini, gələcəklərini, həтта ailələrini belə ataraq, AXCP sədrinin “ətiyindən” yapışan bu nəslin bəzi nümayəndələri yaxşı olardı ki, bir balaca geriye dönüb-həyatları puç olmuş daha öncəki illərin kərimovçu gənclərinə nəzər salsınlar. Məsələn, elə istefa vermiş, yaxud bu gün partiyada haqsızlıqlara məruz qalan A.Əliyevin başına gətirilənlərə. Çünki o da 25 il bu partiya xidmət edib, nəticədə Ə.Kərimlinin avtoritar idarəçiliyinin qurbanına çevrilib.

Sonda isə daha bir reallığı göstərmək olar. Əli Kərimlini rəqiblərinə qarşı fərqli məcrada - mənəviyatsızlıq, ləyaqətsizlik kimi mübarizə üsulu seçməyə sövq edir. Nəticədə, o, ötən illər ərzində Azərbaycan siyasətinin üzqarasına çevrilib. Məhz bu cəhdləri də Ə.Kərimlinin AXCP tarixində özünü “əbədi lider” etmək istəklərindən doğurdu. Nəticədə, o, əyləşdiyi kreslonu tərk etmək istəmədi və partiyanın qurultaylarının nəticələri də bu faktları əks etdirir. Partiya nizamnaməsini dəfələrlə dəyişdi, onun haqsızlıqlarına qarşı səslerini ucaldanları müxtəlif bəhanələrlə

özündən uzaqlaşdırdı. Beləliklə, sədr postundakı mütləqiyyətini qorumaq üçün partiya daxilində demokratik mühiti tamamilə məhv etdi. AXCP sədri Ə.Kərimlinin sonunu yaxınlaşdıraraq “idarəçilik və həyat kredosu” isə belədir: “Hörmətsizlik etmək, hörmət görmək üçündür”. Amma göründüyü kimi, onun “kredosu” da partiyası kimi ciddi iflasa uğramaqda, ədalət və gerçəklik amili bu reallığı sübut etməkdədir. Bu dəfə A.Əliyevin AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması məsələsində...

Rövşən RƏSULOĞ

Xətəidə ölüm nəticələnən yol qəzası olub

Xətai rayonunda ölüm nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini Tofiq Mütəllibov Nobel prospektində idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə xəsarət almış T.Mütəllibov və sənişini Q.Mirişli xəstəxanaya yerləşdirilib. Sürücünün həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Astara sakininin evində yarım kiloqramdan çox narkotik vasitə aşkarlanıb



Baş Narkotiklərə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Pensər kənd sakini İ.Rüstəmovun evində 505 qramdan çox heroin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kotec qəsəbə sakini, əvvəllər məhkum olmuş İ.Sultanov saxlanılıb. Şəxsi axtarış zamanı onda 485 qram marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Cənubi Koreyada son 20 ilin ən böyük işsizlik artımı yaşandı

May ayında Koreya Respublikasında işləyən əhəlinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 392 min nəfər azalaraq 26,93 milyona çatıb. AZƏRTAC Cənubi Koreya mətbuatına istinadla xəbər verir ki, ölkənin Milli Statistika İdarəsi işsizlərin sayının artmasının son üç ay ərzində koronavirus infeksiyası fonunda qeydə alındığını bildirib.

İdarənin məlumatına əsasən, ölkədə işsizlik səviyyəsi 0,5 faiz artaraq 4,5 faizə çatıb ki, bu da 1999-cu ildən bəri ən yüksək göstəricidir. Məruzədə deyilir ki, iş yerlərinin azalması daha çox ticarət sahəsində (189 min), restoran və otel biznesində (183 min), həmçinin xidmət sektorunda (86 min) müşahidə olunub.

Axtarışda olan 16 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 26 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayət açılıb. Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Vulqar tərbiyəsizliyin nümunəsi - Gültəkin Hacıbəyli...

Nankorluq insan xislətinə yaraşmayan haldır. Ancaq vay o hala ki, insan olub, şeytan və iblis cildinə girə. Bax, bu, dəhşətdir. Haqqı qoyub, nəhaq danışan, ancaq pisliliklər etməkdən həzz alanlar isə nankorlardır. Bəzən elə nankorlar olur ki, bağışlanılır. Ancaq Vətənin havasını udub, çörəyini yeyib, suyunu içən nankorları bağışlamaq özü cinayətdir. “Milli Şura” deyilən manqurtlar yuvasında cəmləşən, layiq olmadıqları hakimiyyət arzusu ilə yaşaya-yaşaya həyasızlıq edən erməni məşasının qulbəçəsi olan Gültəkin Hacıbəyli kimilərin o “millətin vəkili” kimi böyük məsuliyyətli “ada layiq olmasına” içim göynəyir. Özü də yaman göynəyir.



Və “Milli Şura”nın öndə gedənlərinin iştirakı ilə keçirilən “Zoom konfrans”ını izlədikdən, gültəkin kimi rəzil, əxlaqsız, nankor və nanəcib qadın haqqında, ümumiyyətlə əcinələr və satqınlar yuvası olan “Milli Şura” haqqında nə demişəmsə, haqlı demişəm. Belkə də dediklərimdən də daha kəsərlə söz tapa bilmədiyimə heyfslənmişəm. Nə qədər iyrənc, nə qədər rəzil qadınsan, G. Hacıbəyli. Sən elə tərbiyəsiz lətifələr danışa bilərsən, çünki xəmirin elə yoğrulub. Belə olmasaydı, yaşına, olmayan ağılsız başına hörmət etməyən “Milli Şura”nın əl oyunağı olan Cəmil Həsənlə özünü “müxalifət düşərgəsi” deyilən ünvanda olanları tryapka adlandırmazdı, ən başda da sən kimi rəzil qadına aiddir. Çünki sən bu gün, həqiqətən də ayaqqabını siomayə layiq trayka belə deyilsən. Hətta, “müstəqil jurnalist” Xədicə İsmayılova belə, qalmaqallı videokonfransda səslənən fikirləri yolveriməz sayaraq G.Hacıbəyliyi “layiq olduğu hərəkətləri edir” deyib: “Qabında odur. Xəmiri belə yoğrulub. Ondan bundan savayı başqa bir şey gözləmək ağılsızlıqdır”.

Rasim Quliyev: “Bütün parametrlər üzrə bu cür müxalif qüvvələr iqtidarla müqayisədə tamamilə başqa müstəvidə olduqları üçün elə görülən səviyyəni nümayiş etdirirlər”

Sözügedən məsələ ilə bağlı “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev açıqlamasında “Milli Şura” ilə bağlı dəfələrlə fikir bildirdiyini söyləyib: “Azərbaycanda konstruktiv müxalifətə doğrudan da ehtiyac duyulur, amma biz siyasi palitrada bunu görə bilmirik. Bunun da bir sıra əlamətləri özünü göstərir. Üfüqdə güclü müxalifətin görünməməsinin birinci şərti Prezident və

komandasının güclü olmasıdır. İkincisi budur ki, xalq mərhum Heydər Əliyevin və Onun layiqli davamçısı olan indiki Prezidentin siyasətini tam dəstəkləyir. Hazır

ki iqtidarın bütün sahələr üzrə apardığı siyasət alternativ tanınır. Bununla yanaşı, biz müxalifət cəbhəsində intellekt kasadlığı da görürük. “Milli Şura”nın iclasları başqa bir reallığı da üzə çıxarır. Onlar bilirlər ki, iclasda hətta ciddi məsələni müzakirə etməsə belə, bunun ictimai rəyə təsiri olmayacaq. Bu səbəbdən də, yalnız statusu qorumaq üçün, arada formal toplantılar keçirirlər. İndi texnologiyalar inkişaf edib və biz həmin iclası izləyə bilirik. Uzun illərdi ki, onlar belə müzakirələri çayxana formatında aparırdılar. Əgər belə müzakirələrin cəmiyyətə təsiri yoxdursa, onun səviyyəsi elə qeybət və ondan da aşağı olacaq”.

Rasim Quliyev hesab edir ki, sağlam rəqabət inkişafı şərtləndirir: “Biz də istərdik ki, iqtidara sağlam rəqabətdə olan güclü, intellektli müxalifət formalaşsın. Belə rəqabət, həm də dövlət idarəetməsini asanlaşdırır. Bizdə, faktiki olaraq, islahatları da Prezident aparır, komanda ilə rəqiblik edən də onun özüdür. Məmur özbaşınalığının da geniş vüsət almasının bir səbəbi güclü müxalifətin olmaması ilə bağlıdır. Bütün parametrlər üzrə bu cür müxalif qüvvələr iqtidarla müqayisədə tamamilə başqa müstəvidə olduqları üçün elə görülən səviyyəni nümayiş etdirirlər. Cəmiyyətin tələbi ilə ayaqlaşma bilməyən, yalnız mövcudluqlarını sübut etməyə çalışanlardan bundan artıq heç nə gözləmək olmaz. Onların müzakirəsində Azərbaycan üçün aktualıq kəsb edən nəse yoxdur, ola da bilməz”.

Arzuxan Əlizadə: “Milli Şura”nın bu səviyyəsi hərəkəti, bütövlükdə müxalifətə ləkə vurdu və cəmiyyətdə müxalifətə inamı sarsıtdı”

Sözügedən video ilə bağlı AMİP baş katibi Arzuxan Əlizadə “Milli Şura” üzvlərinin öz aralarında apardıqları müzakirələr zamanı küçə ifadələri, təhqiramiz sözlər, söyüşlər işlətdiyini, bütün müxalifətə ləkə vurduğunu deyib: “Yeni videoda Gültəkin

Hacıbəyli və Vidadi Mirkamal Azərbaycan xalqını, sözün birbaşa mənasında, aşağılayır, Əli Kərimli isə “mənim xalqım” dediyi toplumun təhqir olunmasına reaksiyasız qalaraq, gülümsəyir. Görüntülər Koordinasiya Mərkəzi üzvlərinin Nəmet Pənahlını lağa qoyub gülməsi ilə başlayır. Vidadi Mirkamal isə efirin vaxtının düzgün seçilmədiyini dilə gətirir. O, həmin gün eyni saatda Türkiyənin “Eşkiya dünyaya hökmdar olmaz” teleserialının olduğunu, cəmaatin bu seriala baxdığını bildirib: “Həmin vaxt efir toqquşsa, bu, baxışı kəskin aşağı sala bilər”.

Gültəkin Hacıbəyli isə seriala baxanları aşağılayan ifadə işlədir. Vidadi Mirkamal bir daha serialın onların çıxışlarına təsir etdiyini vurğulayıb. Sonra da “Milli Şura”nın Koordinasiya Mərkəzi üzvlərinin cinsi azlıqları, professor Altay Göyüşovu təhqir etdikləri, “Müsavət” və “Real” partiyalarının fəaliyyətlərini lağa qoyduqları ortaya çıxıb. Və bu iyrənc, qadına layiq olmayan sözlər qarşısında Eldəniz Quliyev və Rəfiq Manafli ictimai qınaqlara dözməyərək, istefa veriblər. Bax budur, onların əsl simaları və bir daha “Milli Şura”nın necə rəzil bir qurum olduğu bir daha göründü. Düzdür, onlar hər vəchlə üzleşdikləri bu pis durumdan müxtəlif bəhanələrlə çıxmağa çalışırlar, ancaq realıq ortalıqdadır. Bu cür qeybət səviyyəsində müzakirələr siyasətçiyə yaraşan hərəkət deyil. Bu onu göstərir ki, “Milli Şura”da belə səviyyəsi müzakirələr birinci dəfə deyil. Deməli, davamlı olurmuş. “Milli Şura”nın bu səviyyəsi hərəkəti bütövlükdə müxalifətə ləkə vurdu və cəmiyyətdə müxalifətə inamı sarsıtdı”.

Bax, realıq budur. Budur dağıdıcı müxalifət “liderlərinin” iç üzü və xislətləri. Bu baxımdan, belə bir tərzdə tərsinə düşüncələrə insan deyil, məxluq deyirlər. Çünki Əli Kərimli, Cəmil Həsənlə, Gültəkin Hacıbəyli ...kimi məxluqlarda normal anlama, hadisəni təhlil etmək, şüur qabiliyyəti olmur. Mümkünsüzdür. Çünki dərk etmək üçün düşüncə baş olmalıdır, o da bu məxluq və satqınlarda heç vaxt olmayıb. Bir də G.Hacıbəyli kimi rəzillər abır-zadə qısılan deyil. Olmayn şeyə necə qısılasan. Abırsızdan isə başqa nəyi gözləmək olar axı, Vətənə, millətə, xalqa sədaqətimi? İçindən çörək yediyi çörəkqabına sahib çıxmağımı? Nə edirsən et, xalq kimin kimi olduğunu yaxşı bilir. Necə deyirlər: “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağ yağ üstə çıxır, ayrılanı ayrılanlıq olur”.

Rəfiqə HÜSEYNOVA

“İnəyin əri” və ya “Milli Şura”nın zoo-konfransına sözardı

Bu yazını oxumamışdan əvvəl “Milli Şura”nın öndə gedənlərinin iştirakı ilə keçirilən “Zoom konfrans”ı izləmək lazımdır. Son videodur. Mənim də qarşıma yeni çıxıb. Dünən baxdım. Baxdım və tək bir şeyə sevindim ki, bu günə qədər həmin nanəciblər haqda nə demişəmsə düz demişəm. Hətta az demişəm. Gerçəkdən iyrənc videodur. O qədər iyrənc ki, aydın ifadə eləməyə leksikonda söz tapılmaz...

Məclis sanki Gültəkini güldürmək, onu əyləndirmək, adamın dilindən bir söz alıb ortaya yeni qafiyyə çıxartmaq üçün düzənlənib. Dövlət idarə etmək istəyənlər söyüşlə dialoq qururlar, bir-birinə (guya) erkən “yaramaz” deyirlər, inəklə buğanın fərqiindən danışirlər. Ən sonda da erkəklə dişinin təsnifat missiyası Gültəkinə yüklənir. O isə bir “anekdot” üzərindən buğanın tərifini verir: “İnəyin əri”. Əla! Nə gözəl. Dövlətçilik üçün də, gələcək siyasi platformalar, perspektivlər üçün də, Gültəkinin payıza planladığı inqilab ssenarisini üçün də...ən vacib və prioritet məsələdir: “Buğanın anatomiyası!”

Müxtəsər. Adamlar “zoom konfrans”ı “zoo konfrans” zənn ediblər!

Səhv etməməyə 2003-cü ildə, seçki öncəsi Saakaşvilinin mənzil qərərgahından reportaj hazırlanmışdı. Həmin qərərgahda dünyanın dörd bir yanında təhsil alan siyasi texnoloqlar təmsil olunurdu. Efir boyunca üzvlərdən biri sırf gürcü millətinin psixologiyası ilə bağlı təhlil verdi, digəri çıxışların hazırlanmasına məsul idi - bu barədə fenomenal arqumentlərlə çıxış etdi, başqa birisi regionda baş verən və verə biləcək hadisələrin təsnifatını apardı, proqnozunu hesabladı, ondan başqa birisi Qərb və rus təsirinin mənfi və müsbət tərəflərini bütün çıpaqlığı ilə açdı. Və nəhayətində Saakaşvilinin özü nitq söylədi. Elə bir nitq ki, həmin nitqdən sonra bu müdhis qərərgahın ona, onun isə qərərgaha layiq olması 4 gözle sezişirdi...

“Milli Şura” da müxalifətdir və öz təbirlərinə desək, guya “ana müxalifət”dir. Ayrıca, həmin o “Zoom konfrans” da bunların virtual mənzil qərərgahıdır. İddiaları da nə az-nə çox: Hakimiyyətdir. İndi isə bir anlıq və yüz dəfə “iraq olsun” deyib təsəvvür edək ki, bu hərdəmxəyallar hakimiyyətə gəliblər və “Zoom”un deyil, məsələ “Təhlükəsizlik Şurası”nın iclasını keçirirlər. Təsəvvür elədinizmi? Mən elədim. Elədim və tük-lərim birer-birər qaldı. Mən təsəvvür elədim ki, ölkənin tale yüklü məsələlərindən söhbət gedərkən Gültəkinin qəhqəhəsi zalı bürüyür, qəfildən inək söhbətinə keçid edilir, “erkək” mövzusunun fəlsəfəsi “mahir bilici-



Elşən Musayev, Milli Məclisin deputatı

lər” tərəfindən xırdalanır, sonra bu nazir o birinə zarafatla “yaramaz” deyir, daha sonra Cəmil yeni çıxmış biğının altında Gültəkinə ən son eşitdiyi tərbiyəsiz lətifəni danışır, növbəti hırıldama başlayır, ya da nə bilim hökumət üzvlərindən hansısa biri gedib siqaret çəkib qayıdır və ya masaya külqabı gətizdirir...

Dərin adam hər halı ilə dərinidir. İnsan bəzən hətta ayağını ayağının üzərinə qoyub necə oturması ilə belə kimliyini, səviyyəsini belli edə bilir. Bəzən adi jest, baxış, göz qırpmı belə sənəin nə qədər kitab oxumağının, sahib olduğu zəkanın, beyin əməsalının göstəricisidir. Cəmil o gün Amerikadan bir şəkil paylaşımı edərək yazmışdı ki, burada quşlar belə uçdu, günəş binanın arasından elə çıxdı, torpaq ayağının altından fəşman cür qaçdı. Sanki üçüncü sinifin inşa mətnidir. Amma olsun. Bir söz demirəm. Adama 70 yaşında biğ çıxartdırmağı bacaran qüvvə güman ki, “müəllim”i romantik havaya da salmaq gücündədir. Odur ki, istədiyini yazsın. Özü bilər. Yazaya da yaşasın, ikinci baharını. Neynir, eləsin. Fəqət, lütfən, fürsət düşəndə bir adam ona desin ki, kompüterin qarşısında oturarkən qulaqcığı ağıza, mikrofonu qulağa taxmaq olmaz. Onların yeri tərsinədir. Gültəkinin qulağına arada kimsə pıçıldasın ki, söyüş söyülən yerdə yalandan da olsa utanmaq, qızarmaq, qəhqəhəni içində boğmaq, feysbukdakı “ağbirçək” obrazını “zom”da da yaratmaq, ağır oturub batman gəlmək lazımdır. Qənimətə bir adam xatırlatsın ki, tez-tez adını çəkdiyi Fazil Mustafa, Qüdrət Həsənzadə bu millət uğrunda canını fəda etməyi gözə alanda o, restorandan şalvarsız qaçırdı. Kameraların müşayəti ilə!

Nəhayət. Cəmil Həsənlə hakimiyyətlə dialoqa gedən bütün siyasi partiya sədrələrinə “tryapka” deyib. Həmin partiya sədrləri arasında isə mən də varam. Yeni, təhqir birbaşa şəxsimə ünvanlanıb.

Yazı boyunca çox düşündüm ki, həmin təhqirin cavabını necə verim. Yekunda tapdım. Nə özü ilə işim olacaq, nə ətrafı ilə. Ən yaralı və kövrək yerindən vuracam bəyi: “Tryapka” - sənə bu qoca yaşında biğ çıxarmağa məcbur edəndir!”.

BŞBPI: Kerim Süleymanlı tabesizlik göstərərək xəsarət alıb



İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlerden biri Kerim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb. SİA-nın məlumatına görə, bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar həqiqəti əks etdirmir: “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılan zaman polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərək alıb. İddialar üzrə hər bir xüsusi təfərrifatdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.

XX əsrin 80-ci illərinin sonunda Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçılıq hərəkətinə başçılıq edən erməni təşkilatı “Krunq” indi də BMT-nin qanunvericiliyinə əsasən Gürcüstanın ərazisi hesab olunan Abxaziyada “ermənilərin milli-mədəni muxtariyyəti”nin yaradılması ilə əlaqədar müraciət yayıbdır.. Müraciətdə deyilir: “ Abxaziya dünyanın kiçik, lakin çoxmillətli ölkələrindən biridir. Qədim zamanlardan erməni əhalisi Abxaz dövlətinin təşəkkülündə fəal iştirak etmişdir. Abxaziyadakı ermənilər öz qonşuları olan abxazlarla Bizans imperiyasına, ərəblərə və Türkiyəyə qarşı vuruşmuşlar. Biz ermənilər Abxazıyanın sərhədlərini Suram Kedayə qədər genişləndirmişik. Rusiya imperiyası dövründə bizim hüquqlarımız pozulmuş, əhalimizin mədəni inkişafına mane olunmuş, erməni dilində məktəblərin açılmasına qadağa qoyulmuşdu.

Ona görə də burada erməni kilsələrinin tikilməsi də qeyri-mümkün olmuşdur”. Müraciətdə həmçinin bildirilir ki, erməni əhalisi “gürcü faşizmi” ilə mübarizədə fəal iştirak etmişdir. “Minlərlə erməni Abxazıyanın qəhrəmanına çevrildi, lakin onlar ölkənin müstəqilliyindən sonra yeni abxaz faşizmi ilə üz-üzə qaldılar”. “Böyük və əməksevər erməni əhalisi hələ də abxaz hökumətinin basqısına məruz qalır. Qubernatorlar Abxaziyadakı erməni əhalisinin sayını azaltmağa çalışır, bizə kilsə tikmək imkanı vermir, erməni məktəblərinin, teatrlarının, mədəniyyət mərkəzlərinin tikintisinə yol vermir”-deyə sənəddə qeyd edilib. Həmçinin bildirilir ki, “Yerli xalqların milli mədəni muxtariyyətə malik respublika elan etmək hüququ vardır”. Milli-mədəni muxtariyyətin yaradılmasında əsas məqsəd ermənilərə xarici və daxili ticarətdə azad qərarlar qəbul etmək, siyasi məsələlərlə bağlı sərbəst şəkildə müqavilələr bağlamaq hüququ verilməsinə, onların milli kimliyinin qorunmasına, erməni dilinin, mədəniyyətinin inkişafına, erməni gənclərinin təhsil almaq hüququnun reallaşmasına nail olmaqdır. Sənəddə həmçinin bir məqam da

lar. “İndi onların əsil iç üzünü açılib. Abxaziyadakı ermənilər bütün iqtisadi fəaliyyət sahələrini ələ keçirməklə dövlət şirkətlərini idarə edirlər”-deyə Xışba qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, Abxaziya parlamentinin erməni deputatları işğal olunmuş ərazinin siyasətinə fəal qarışıq, Gürcüstan vasitəsilə Abxaziya ilə Rusiya arasında demiryolunun çəkilməsini dəstəkləyirlər. “Abxazıyanın siyasi qüvvələri bu məsələyə qarşı çıxmalarına baxmayaraq “Abxaz Demiryolu Konsorsiumu” adlı layihə mövcuddur ki, bu layihə vasitəsilə Abxaziyadakı ermənilər bütün demiryolunun Moskva iş adamlarının əlinə keçməsinə çalışırlar”.

Xışba hesab edir ki, ermənilər Abxaziyada bu planı həyata keçirmək üçün lazımi məqamın gəlməsini gözləyirlər. Əhalinin sayına görə, bu gün yerli abxazlara nisbətən ermənilərin sayı daha artıqdır. “Aydıgilara” təşkilatının sədri Aydemir Xışba deyir ki, hazırda Abxaziyada 100 min erməni yaşayır, abxazların sayı isə gündəngünə azalmaqdadır. “Biz “Aydıgilara”nın üzvləri abxazlara əvvəlcədən xəbərdarlıq etmək istəyirik ki, ermənilər həmişə Qara dəniz sahillərinə can atmaq istəyiblər və

XX əsrin 90-cı illərdə Abxazıyadan gürcüləri “Baqramyan” batalyonu qovdu və onlar dinc gürcü əhalisinə öz torpağında açıq cəza tədbirləri həyata keçirdi. Batalyonun cinayətləri barədə 200 cildlik iş hələ də Gürcüstan prokurorluğunda icraatdadır.

Ermənilər Abxaziyada daşınmaz əmlaka sahiblik edir. Abxaziya parlamentində təmsil olunan erməni deputatları bu əmlakın məhz erməni biznesmenlərinə verilməsinə və ya xarici erməni investorlara satılmasına müdaxilə edib şərait yaradırlar. Ermənilər artıq o qədər həyasızlaşıb ki, Abxaziya demiryolunun açılması barədə Gürcüstan və yerli hökumətdən gizli olaraq Rusiya ilə danışıqlar aparırlar və hələ bəyan da edirlər ki, layihənin həyat keçirilməsi Rusiyaya tapşırılsın. Ermənilər öz tərəflərindən yerli hökumətlə şbele xarici erməni investorları ölkəyə dəvət edir, onlara daşınmaz əmlak almaqda köməklik göstərirlər.

Erməni qəzeti “Novoe vremə” “Abxaz böhranında erməni konteksti” sərlövhəli məqalədə yazır:

Abxaziya böhranından erməni diasporu istifadə edəcək, bununla da rusların buraya təsir dairəsi ar-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Abxaziyada erməni-abxaz qarşıdurması: ermənilər “mədəni muxtariyyət” və ərazi tələb edirlər

vurğulanıb ki, ermənilər Abxaziyada yaşayan milli azlıq hesab olunan mütəxəssislərdən belə bir muxtariyyətin tələbi qənaətbəxşdir və onlar Qulripş, Oçamçir, Tkvarçeli rayonlarının muxtariyyətini tələb edirlər. Qeyd etmək lazımdır ki, bu müraciət Abxaziya parlamentində erməni deputatları L.Qallustıyan və R.Yailiyan tərəfindən müzakirəyə çıxarılaçaq.

Bu günlərdə artıq de-fakto olaraq Abxaziyada erməni-abxaz qarşıdurması baş verməkdədir. Ermənilər separatçılıq fəaliyyətlərini daha da gücləndirir, Abxazıyanın daxili işlərinə fəal şəkildə müdaxilə edirlər. Bunu işğal olunmuş Abxazıyanın “Aydıgilara” təşkilatının sədri Aydemir Xışba da təsdiq edir. O, kavkazplus.com saytına verdiyi müsahibəsində Abxaziyada yaşayan erməniləri respublikanın daxili işlərinə fəal şəkildə qarışmaqda günahlandırır. “Abxazıyanın müstəqilliyi uğrunda mübarizədə buradakı ermənilər fəal iştirak edirdilər. O zaman onlar etnik gürcülər və meqrellərə qarşı amansız rəftar edirdilər”-deyə Xışba qeyd edir. Sədrin sözlərinə görə, “yerli” abxazların fikrincə, ermənilər Abxazıyanın müstəqilliyi uğrunda “mübarizə” aparıb-

onlar indi bu məqsədlərinə daha yaxındırlar. Artıq Abxazıyanın daxili siyasətində erməni faktorı var. Nəyə görə biz özümüz üçün mübarizə aparmayacağıq? Sizə elə gəlmirmi ki, Abxaziyada abxazlara nisbətən ermənilərin məktəbi sayca daha artıqdır? Artıq abxazların bu məsələ ilə bağlı lazımi addım atmağının vaxtı gəlib çatmışdır”-deyə Aydemir Xışba qeyd etmişdir.

“Kavkaz” qəzeti bildirir ki, müharibədə gürcülərə qarşı 1992-1993-cü illərdə fəal iştirak etmiş Baqramyan batalyonunun əsas məqsədi Abxaziyada erməniləri kütləvi şəkildə yerləşdirmək olmuşdur.

Bu gün Abxaziyada 100 mindən artıq erməni məskunlaşıb. 2015-ci ildə Qaqra şəhərində erməni kilsəsi tikilib, kil-sənin inşasına Krasnodarda yaşayan biznesmen erməniləri qoşublar. Son illər Krasnodardan ermənilərin Abxazıyaya miqrasiya etməsinə “Krunq” təşkilatı şərait yaradır. Bu gün onlar özlərini sakit aparsalar da ancaq ölkənin sükənini ələ keçirməyə fürsət axtarırlar. Ermənilər tarixən Qara dənizə çıxış axtarırdılar. Onlar artıq məqsədlərinə çatıblar.

tacaq. Abxaziya erməniləri abxazlardan fərqli olaraq Rusiyaya inteqrə olunmaqda maraqlıdır. Onlar yerli əhalidən sayca üstündür və ölkədə de-mokratik balans tənzimləyir”.

Quram Markuriya, Suxumi Dövlət Universitetinin pro-fessoru:

- Baqramyan batalyonunun vəhşiliyi və qəddarlığı Gürcüstan tarixində bir sinə dağı olaraq qalır. Abxaziyada gürcülərə qarşı ən tükürpəti cinayətləri məhz ermənilər həyata keçiriblər. Bu cinayətlər dünya ictimaiyyətinə çatdırılmalı və geniş müzakirələrə səbəb olmalıdır.

“Sputnik armeniya”. 30 mart, 2017-ci il. - “Abxaziyada ermənilər qalib gəldi” sərlövhəli məlumatda deyilir ki, Abxaziya keçirilən parlament seçkilərində erməni diasporundan 3 erməni mandat alıb. Abxazıyanın erməni parlamentarları öz tarixi vətənləri ilə sıx əlaqələr yaratmağı planlaşdırırlar.

Maraqlı məlumatdır. Ancaq bir amil nəzərə çarpır. “Abxazıyanın erməni parlamentarları işğal olunmuş Abxazıyanın, yoxsa Ermənistanın maraqlarını qoruyurlar. Sonradan məlumatda deyilir ki, deputatlar xaricdə yaşayan erməni diasporu və Ermənistan Təhsil Na-

zirliyi ilə də əlaqələrin genişlənməsinə öz “tövhesini” verəcəklər.

Belə qənaətə gəlmək olar ki, Abxaziya “Ermənistanın” tərkib hissəsidir və deputatları da öz tarixi vətənlərinə qulluq edir.

“Abxazıyanın investisiya strategiyası” qeyri-dövlət təşkilatının üzvü Qariq Petrosyan deyir ki, dünyanın erməni diasporunun ayırdığı vəsait Abxaziyada erməni biznesinin inkişafına yönəldiləcək. O deyir:

-Biz ermənilər bu ölkədə azad iqtisadi zona yaratmaq, aqrar sahəni inkişaf etdirmək, dəniz limanlarını bərpa etmək istəyirik. Erməni investorları problemin həllinə maraqlıdır, abxazların bu işləri görməyə pulları olmadığı halda bizim bütün layihələrin qarşısını alır. Abxazlar düşünür ki, bu işlər ermənilərin maraqlarına naminə görülür. Həqiqətdə isə biz Abxazıyanın iqtisadi yüksəlişi uğrunda “çalışırıq”.

Teymur Aqba, qeyri-hökumət təşkilatının üzvü:

Onlar (ermənilər) deyirlər ki, Abxazıyanın müstəqilliyi uğrunda qan töküblər. Bunu həmişə özümü zə vururlar. Heç kimə gizli deyil ki, erməni icmasının fəallığı artıq bütün sərhədləri aşır. Əgər ermənilər Abxaziyadakı biznesi ələ keçirə-

lər, bilin ki, bütün buraları hərəcə çıxaracaqlar 1 (“Kviris palitra” qəzeti, 9 may 2016-cı il).

Mamuka Araşidze politoloq, Qafqaz məsələləri üzrə ekspert:

- Bu gün Abxaziyada erməni diasporu milli azlıq deyil, əhalinin əksər sayını təşkil edir. Onlar Suxumidə “Mayak” deyilən rayonda çay plantasiyalarını məhv edərək bu torpaqları Krasnodardan miqrasiya etmiş ermənilərlə məskunlaşdırıblar. “Krunq” təşkilatı isə erməni biznesmenləri - Çaturyan qardaşları tərəfindən yaradılıb. Onlar Abxaziyada yaşayırlar. “Krunq” u yenidən Qalust Trapizonyan bərpa edib. Əsas məqsədləri bu təşkilat vasitəsilə özlərinə muxtariyyət tələb etməkdir. Təşkilat gürcülərin qəti düşmənidir.

Ermənilərin Abxazıyadan milli-mədəni muxtariyyət tələb etməkdə əsas məqsədləri xarici və daxili ticarətdə, həmçinin müqavilələrin bağlanması müstəqillik əldə etməkdir. Ermənilər bu məqsədlə Gürcüstanın Qulripş, Tkvarçeli və Oçamçirə rayonlarının onlara verilməsinin tələb edirlər.

Vahid Ömərov
fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent




Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

11 iyun

Son səhifə

**Diqqət: Bu gün Bakıda
35 dərəcə isti olacaq**



Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Abşeron yarımadasında gecə 18-22, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək.

11 iyununda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq. İyunun 11-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Çempionlar Liqası qayıdır: Tarixlər və məkan bəllidi

UEFA növbəti həftə UEFA Çempionlar Liqasının gələcəyi ilə bağlı qərarını açıqlayacaq. AS xəbər verir ki, qurum ÇL-in həlledici etaplarının Lissabon şəhərində keçirilməsinə dair qərar qəbul edib. Portuqaliya paytaxtının Moskva və Frankfurtla mübarizədən qalib ayrıldığı bildirilir.



1/8 finalın qalan cavab görüşlərinin 8-9 avqust tarixlərində oynanılacağı gözlənilir. Ardınca 12 avqustda Lissabonda mini-turnir start veriləcək. 8 komanda bir oyundan ibarət pley-off matçlarında qüvvəsini sınayacaq. Yarımfinaal mərhələsi də eyni formada oynanılacaq.

Qarşılaşmalar "Joze Alvalade" və "Eştadiu da Luş" arenalarında keçiriləcək və azarkeşlər tribunalara buraxılmayacaq.

PSJ, "Atletiko", "Atalanta" və "Layptsiq" artıq 1/4 finala yüksəliblər. Digər 4 komandanın adına isə "Man-

çester Siti" - "Real" (ilk görüş - 2:1), "Bavariya" - "Çelsi" (ilk görüş - 3:0), "Yuventus" - "Lion" (ilk görüş - 0:1) və "Barselona" - "Napoli" (ilk görüş - 1:1) oyunlarından sonra aydınlıq gələcək. Xəbərdə Avropa Liqasının keçirilmə formatı ilə bağlı hələ də qeyri-müəyyənlik olduğu qeyd edilib.

Günorta yuxusunun hansı faydaları var?



Mütəxəssislərin fikrincə, *nahardan sonra 10-20 dəqiqə müddətində qısamüddətli yuxu qəbul etmək fikirlərinizi təzələmək və enerjinizi artırmaq üçün kifayətdir. Ekspertlərin sözlərinə görə, nahardan sonra qəbul etdiyimiz yuxu yaddaşı gücləndirir.*

İki növ yuxu var. Bu yuxular şüur səviyyəsinə görə dəyişir. Birincisi, Non-REM, ikincisi REM yuxu adlanır.

Non-REM yuxu 4 mərhələdən ibarətdir. Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik. Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlərdə bə-

dənimiz, beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən "delta" yuxusu da deyirlər. Bu müddət ərzində heç bir rəya görmürük. Araşdırmalara görə, REM yuxusu psixoloji gərginliyi azaldır və neqativ düşüncələrin yükünü zehindən uzaqlaşdırır.

60 dəqiqəlik yuxu zehni yorğunluğu azaltmağa kömək edir. 2008-ci ildə edilən araşdırma çərçivəsində günorta yatmayan və yatan şəxslərin funksional

maqnetik rezonans görüntüləmə

nəticələri müqayisə edilib. Aydın olub ki, günorta saatlarında müəyyən müddət ərzində yatan şəxslərin fiziki aktivliyi daha yüksək olur.

Bundan əlavə, qısamüddətli günorta yuxusu sizi stressdən uzaqlaşdırır və fiziki rahatlığa kömək olur. Ekspertlər hesab edir ki, günorta qısamüddətli yuxuya gedən şəxslər daha enerjili, gümrah və pozitiv olur. Bu şəxslər günorta yuxusunu almayanlara nəzərən yaradıcı, məhsuldar və diqqətli olur./Publika.az

Ronaldinyo ev həbsindən danışdı: "Hər gün idman edirik"



Ronaldinyo artıq bir müddətdi ev həbsindədi. Ulduz futbolçu "Mundo Deportivo"ya açıqlamasında ev dustaqlığını neçə keçirdiyindən danışdı: "Otelde bizimlə əla davranırlar. Hər şey yaxşı təşkil olunub. Biz çox sakitik, artıq 60 gün geridə qalıb. Evlərimdən çıxma bilməyən insanlar aldığımız şeyləri birdən-birə etməyən necə bir şey olduğunu artıq başa düşürlər. Məncə, hazırkı çətin period bitdikdən sonra bu hiss uzun müddət bizimlə qalacaq. Demək olar ki, hər gün idmələ, bu hiss uzun müddət bizimlə otaq var". Ronaldinmanla məşğul oluruq. Burada idman zalı və sırf bizim üçün uyğunlaşdırılmış otaq var". Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvaya saxta pasportla daxil olmağa çalışarkən saxlanılmışdılar. Aprelin 9-da onlar 1,6 milyon dollar girov müqabilində həbsxanadan buraxılmışdılar. Ronaldinyo ev həbsini Asunsyon şəhərinin mərkəzində yerləşən "Palmaroqa" otelində keçirir.

ABŞ-da Xristofor Kolumbun heykəlini söküb gölə atıblar

Etirazçılar ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində Xristofor Kolumbun abidəsini sökərək onu gölə atıb. WRIC telekanalı xəbər verir ki, iyunun 9-da axşam saatlarında



Berd parkında mine yaxın etirazçı toplaşib. Etiraz aksiyası əvvəlcə dinc xarakter daşıyıb. Sonra isə yerli vaxtla saat 20:30-da etirazçılar kəndirlər vasitəsi ilə Xristofor Kolumbun heykəlini postamentdən qoparıb və parkda yerləşən gölə atıblar.

Qeyd edək ki, mayın 25-də Afrika əsilli amerikalı Corc Floyd polis tərəfindən öldürülüb. Bu kadrların internetdə yayılmasından sonra ABŞ-ın bir çox şəhərlərində etiraz dalğası bürüyüb. Kütləvi etiraz aksiyaları və onları müşayiət edən iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saati tətbiq olunub.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs"-in komputer mərkəzində yayılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**